

MƏXFİ SƏNƏDLƏR AÇIQLANDI

Yaponiyanın Xarici İşlər Nazirliyi bu ölkənin İmperatoru haqqında bəzi sənədləri məxfilikdən çıxarıb

Yaponiyanın İmperatoru və onun həyat yoldaşı xarici ölkələrə səfərlər etmələrinə baxmayaraq, xarici pasporta malik olmaya bilirlər. Bu, ölkənin Xarici İşlər Nazirliyinin dərc etdiyi məxfilikdən çıxarılmış sənədlərdə öz əksini tapıb.

Məsələ ilə bağlı qərar Yaponiya xarici siyasət idarəsi tərəfindən 1971-ci il mayın 10-da qəbul edilib. Sənəddə bildirilir ki, İmperatora və imperatriçaya müvafiq pasportların verilməsi məqsədəuyğun hesab edilmir. Həmçinin qeyd edilir ki, Yaponiyanın rəmzi hesab edilən İmperatorun adı vətəndaşlar kimi müəyyən olunmuş viza prosedurlarını keçməsi tamamilə məqsədmüvafiq deyil.

Hazırda İmperator Akihito və imperatriça Miçiko beynəlxalq səfərlər zamanı xarici pasportdan istifadə etmirlər. Eyni zamanda, sənəddə göstərilir ki, İmperator ailəsinin digər üzvləri müvafiq normalara uyğun olaraq diplomatik sənədlərə malikdirlər.

Yaponiya imperatorlarının ailə üzvləri arasında ilk xarici səfərə İmperator Hirohito çıxıb. 1971-ci ildə o, Avropaya səfər edib. Həmin vaxt Yaponiya xarici siyasət idarəsi uzun müddət İmperatorun xarici pasporta malik olması barədə müzakirələr aparsa da, sonda monarxa həmin sənədin verilməsi məqsədəuyğun hesab olunmayıb. Bu barədə qərar “Məxfidir” qri fi alıb və o yalnız 43 ildən sonra cəmiyyətə açıqlanıb.

*Vüqar Ağayev,
AzərTAc-ın xüsusi müxbiri
Tokio*



DÜNYANIN ƏN GÜCLÜ ORDULARI

“Global Firepower Index” 2014-ci ilin ən güclü orduya malik ölkələrin siyahısını açıqlayıb. Lent.az-ın xarici KİV-lərə istinadən verdiyi məlumata görə, “Global Firepower Index” siyahısını tərtib edərkən həmin dövlətlərin müdafiə qabiliyyətini, hərbi texnikasını, əsgər kontingentini və s. nəzərə alınıb.

Həmin siyahıya ABŞ liderlik edir. Müsəlman ölkələrindən isə siyahıdakı ilk onluqda yalnız Türkiyənin adı yer alıb. Beləliklə ən güclü orduya sahib olan 10 ölkənin ardıcılığı belədir:

ABŞ; Rusiya; Çin; Hindistan; İngiltərə; Fransa; Almaniya; Türkiyə; Cənubi Koreya; Yaponiya.

YENİYETMƏLƏRİN İNTİHARI ÜZRƏ RUSİYA DÜNYADA İLK YERLƏRDƏDİR

Rusiyada yeniyetmələr arasında ölüm halları üç dəfə artıb

ИНТЕРФАКС
INTERFAX

“İnterfaks”-ın məlumatına görə, Rusiya Pediatrik Birliyi İcraiyyə Komitəsinin başçısı Aleksandr Baranov bildirib ki, yetkinlik yaşına çatmayanların intiharı üzrə RF dünyada ön sıralardadır. Onun sözlərinə əsasən, yeniyetmələr arasında ölüm halları Avropa ilə müqayisədə Rusiyada üç dəfə artıb.

“Rusiyada 10-17 yaş arasında olan yeniyetmələrin sayı 10,7 milyondur. Körpə ölümünün sayının azalması ilə bağlı biz problemi həll etsək də, təəssüf ki, yeniyetmələrin intiharı haqda bunu söyləyə bilmərik”- deyərək, Baranov vurğulayıb. O, qeyd edib ki, son on ildə yeniyetmələr arasında xəstəlik 30 faiz, xroniki xəstəlik isə 50 faiz artıb.

EkoAvrasya

AVRASYA EKONOMİK İLİŞKİLER DERNEĞİ
EURASIA ECONOMIC RELATIONS ASSOCIATION
АССОЦИАЦИЯ ЕВРАЗИЙСКИХ ЭКОНОМИЧЕСКИХ ОТНОШЕНИЙ

CUMHURBAŞKANI ERDOĞAN'IN AZERBAYCAN ZİYARETİ: YOLA DEVAM

Araz Aslanlı
Kafkasya Uluslararası İlişkiler ve Stratejik
Araştırmalar Merkezi (QAFSAM) Başkanı
Hazar Üniversitesi Öğretim Görevlisi



Türkiye Cumhurbaşkanı Recep Tayyip Erdoğan geleneği bozmadı ve seçimlerdeki zaferinin ardından ilk ziyaretlerini Kuzey Kıbrıs Türk Cumhuriyeti'ne ve Azerbaycan'a yaptı. Cumhurbaşkanı Erdoğan Azerbaycan'a hareketinden önce Esenboğa Havalimanı'nda yaptığı açıklamada, Türkiye ve Azerbaycan'da gerçekleştirilen seçimlerin ardından üst düzeyli ilk resmi ziyaretlerin kardeş ülkeye yapılmasının geleneğe dönüştüğünü hatırlattı. Hatırlanacağı üzere önceden sadece Türkiye cumhurbaşkanları seçimlerden sonra ilk ziyaretlerini Azerbaycan'a yaptıkları halde: 2011 yılında Türkiye'deki parlamento, 2013 yılında Azerbaycan'daki son cumhurbaşkanlığı ve 2014 yılında Türkiye'deki mahalli seçimlerin ardından artık tüm seçimlerden sonra ilk ziyaretin kardeş ülkeye yapılması geleneği oluşturulmuştu.

Cumhurbaşkanı Erdoğan, Esenboğa Ha-

valimanı'nda yaptığı açıklamada, öncelikle Türkiye ile Azerbaycan arasındaki ilişkilerin stratejik ortaklık seviyesine ulaştığını bir kez daha vurguladı ("Türkiye ve Azerbaycan tabii şöyle tarihi itibarıyla değerlendirdiğimiz zaman gerek kültürel insani bağlardan, din ve dil birliğinden gücünü alan ve Azerbaycan'ın bağımsızlığını kazandığı günden bu yana sarf ettikleri ortak çabalarla ilişkilerini stratejik ortaklık seviyesine çıkarmış iki dost ve kardeş ülkedir."). Erdoğan aynı zamanda Azerbaycan ziyaretini Türkiye'nin genel Kafkasya politikasının önemli bir parçası olarak gördüğüne işare ederek, "Güney Kafkasya'da barış, istikrar ve refah ortamının egemen kılınması, Türkiye'nin dış politika öncelikleri arasında yer almaktadır. Bu çerçevede Güney Kafkasya'daki gelişmeleri yakından izliyoruz" dedi.

Cumhurbaşkanı Erdoğan Bakü'de yapımı yeni tamamlanan Gençlik Sarayı'nda Azerbaycan Cumhurbaşkanı İlham Aliyev tarafından resmi törenle karşılandı. Böylece Cumhurbaşkanı Erdoğan Cumhurbaşkanı Aliyev'in yeni resmi sarayının da ilk misafiri oldu. Karşılama töreninin ardından cumhurbaşkanları önce baş başa görüştüler, sonra da heyetler arası görüşmeye başkanlık ettiler. Her iki görüşmede ikili ilişkilerin temel konularının ele alındığı açıklandı. Liderler heyetler arasındaki görüşmede, ortak basın toplantısında ve Cumhurbaşkanı Aliyev tarafından Cumhurbaşkanı Erdoğan onuruna verilen resmi yemekte yaptıkları açıklamalarda ikili ilişkilerin temel dayanaklarını, önceliklerini ve hedeflerini bir kez daha vurguladılar.

Heyetler arasındaki görüşmede Cumhurbaşkanı Aliyev'in ardından konuşan Cumhurbaşkanı Erdoğan bölgedeki sıkıntıların müşterek dayanışma halinde çözebilecekleri sorunlar olduğunun altını çizdi, Türkiye-Ermenistan sınırları konusunda "Eğer Azerbaycan-Ermenistan sorunu çözümlerse Türkiye Ermenis-

tan arasındaki sorun da çözülmüş olur ama bu çözümediği sürece aynı şekilde öbür tarafta Türkiye Ermenistan arasındaki sorun da bu haliyle aynı şekilde devam edecektir. Bu konulardaki dayanışmamızı bundan sonraki süreçte de aynı kararlılıkla devam ettireceğiz. Bunun da özellikle bilinmesini istiyorum', dedi. Cumhurbaşkanı Erdoğan'ın yemin törenine Ermenistan Cumhurbaşkanı Serj Sarkisyan'ın davet edilmesinin, Ermenistan Dışişleri Bakanı Edvard Nalbanyan'ın yemin törenine katılarak Erdoğan'ı 2015 yılında Erivan'da düzenlenecek olan sözde soykırım etkinliklerine davet etme cesareti göstermesinin ardından bu kesin tutumun ortaya konması Azerbaycan-Türkiye kardeşliğinin sergilenmesi açısından önem taşıyordu. Yani, daha kendisinden önce konuşan Cumhurbaşkanı Aliyev konuya değinmeden önce Cumhurbaşkanı Erdoğan tutumunu net bir biçimde ifade ederek, bunu Azerbaycan'ın beklentisi üzerine değil, bir politika olarak yaptıklarını göstermeye çalıştı.

Benzer tutumu Cumhurbaşkanı Aliyev sözde soykırım iddiaları konusunda sergiledi. Ortak basın toplantısında Cumhurbaşkanı Aliyev Azerbaycan topraklarının Ermenistan tarafından işgali sorununda Azerbaycan'ın haklı tutumunu her zaman desteklediği için Türkiye'ye teşekkür ettikten sonra Azerbaycan'ın da her zaman Türkiye'nin yanında olduğunu vurguladı. Cumhurbaşkanı Aliyev, 1915 olaylarına ilişkin Ermeni iddialarına karşı Azerbaycan Dışişleri Bakanlığının, büyükelçiliklerinin ve diasporasının Türkiye ile birlikte çaba harcadığını, Ermenistan'ın ve Ermeni diasporasının iddialarının tarihi temelini bulunmadığını, "Ermeni yalanının ortak çabalarla ifşa edileceğini" vurguladı. Cumhurbaşkanı Aliyev'in Türkiye'ye yönelik Ermenistan kaynaklı saldırılardan bahsederken bunu aynı zamanda Azerbaycan'ın meselesi olarak gördüklerini vurgulayan bir dil kullanması da dikkat çekti. Buna karşılık Cumhurbaşkanı Erdoğan da "kardeşliğimizin zirve yaptığı en önemli konu, dış politikada malum Dağlık Karabağ konusudur" demek suretiyle "ortak sorunlar" çerçevesinde hareket ettiklerini sergilemiş oldu.

Liderlerin açıklamalarında enerji projelerine, ortak yatırımlara, genel olarak ekonomik ilişkilere önem attıkları de görüldü, ama sanki Azerbaycan-Türkiye ortaklığında bu defa Karabağ sorununun ve 2015 yılında Türkiye'ye karşı yoğunlaşması beklenen sözde soykırım iddiaları kaynaklı saldırıların ağırlığı hissedildi. Bu arada liderler ortak projeler arasında TANAP'ı özel olarak vurguladılar. Cumhurbaşkanı Erdoğan'ın ortak ticaret için 15 milyar dolar hedefini açıklaması da önemli, ama bunun gerçekleşmesi için yasal ve pratik düzeyde ciddi çalışmaların yapılması da şarttır.

Diğer dikkat çeken bir husus "ortak vatan" tabiri-

nin sıkça dile getirilmesi oldu. Cumhurbaşkanı Aliyev ortak basın toplantısında Cumhurbaşkanı Erdoğan'a yönelik olarak "Siz vatanınıza geldiniz", resmi yemekte ise "Azerbaycan'da Türkiye'yi öz vatanı olarak görmeyen bir kişi bile yoktur" ifadelerini kullanması ikili ilişkileri "bir millet-iki devlet"ten "ortak vatan" anlayışına taşıma stratejisini göstermektedir.

Cumhurbaşkanı Erdoğan'ın bu ziyareti sadece Türkiye'deki seçimlerin ardından değil, aynı zamanda Ermenistan-Azerbaycan cephe hattındaki son gerginliğin ardından ve NATO zirvesinden önce gerçekleşmiş oldu. Bu anlamda liderlerin Karabağ sorununa ilişkin genel tutumlarını, Azerbaycan'ın toprak bütünlüğünün mutlaka sağlanması gerektiğini ısrarla vurgulamaları önemliydi. Cumhurbaşkanı Erdoğan'ın Bakü'deki basın toplantısında kullandığı şu ifadeler özellikle dikkat çekmişti: "NATO Zirvesi'nde de özellikle bu Zirveye yönelik, geçmişten bugüne yapılan tüm toplantılarda, Azerbaycan'a yönelik verilen sözler var. Bu sözleri, tabii orada da gündeme getirmek suretiyle, bir an önce diğer ülkelere verilen sözler nasıl peyderpey yerine geliyorsa, Azerbaycan'a verilen sözlerin de yerine gelmesini ilgili ülkelerden tabii orada da isteyeceğiz. Bu artık bir iane değildir, bir lütf değildir, bir haklıdır. Bunların yerine gelmesi gerekir. Bu konuda da kararlılığımızı özellikle ifade edeceğiz." Bu ifadeleriyle Cumhurbaşkanı Erdoğan, Azerbaycan'ın genel olarak güvenliğine, ama özel olarak da Karabağ sorununa ilişkin olarak Batılı devletlerden artık daha açık bir tutum beklediklerini vurgulamış oldu. Nitekim, NATO Zirvesinde kabul edilen bildiride, Azerbaycan, Gürcistan ve Moldova'nın toprak bütünlüğüne, bağımsızlığına ve egemenliğine yönelik destek yinelenmesi önemli bir gelişme oldu.

Sonuç olarak, aslında bir geleneğin yerine getirilmesi bakımından "protokol ziyareti" niteliği de taşıması mümkün olan Cumhurbaşkanı Erdoğan'ın Azerbaycan ziyareti, ekonomik ilişkilere ve karşılıklı yatırımlara vurgunun yanı sıra özellikle ikili ilişkilerde "ortak meseleler" ve "ortak vatan" vurgusu ile yeni bir aşamaya taşınmıştır.

<http://ekoavrasya.net/duyuru.aspx?did=152&Pid=10&Lang=TR>

07.09.2014

XƏLİL KƏLƏNTƏR:
“AZƏRBAYCAN BÜTÜN DÜNYADA YAŞAYAN AZƏRBAYCANLILARIN VƏTƏNİDİR”



Xəlil Kələntər ilə mənə Azərbaycanın Yaponiyadakı səfəri Gürsel İsmayılzadə tanış edəndə demişdi: “Xəlil bəy çox maraqlı şəxsiyyətdir. Onunla söhbət etsəniz, yaxşı yazı hazırlaya bilərsiniz”. Həmin tanışlıqdan xeyli vaxt keçməsinə və dəfələrlə telefonuna zəng etməyimə baxmayaraq, o, vaxt tapıb mənimlə görüşə bilmirdi. Səsi gah Amerikadan, gah da Avropadan gəlirdi. Azərbaycan səfirliyinin Tokioda təşkil etdiyi Respublika Günü ilə bağlı rəsmi qəbula qızı Lena ilə birlikdə gəlmişdi. Məni görəndə dedi: “Bu dəfə mütləq görüşəcəyik. Sizi yaşadığım Haçiyoci şəhərinə dəvət edirəm. Şənbə günü qonağımsınız”.

Əlbəttə, bu fürsəti əldən vermək olmazdı. Mən dərhal razılığımı bildirdim. Şənbə günü səhər saat 10-da görüşmək barədə razılığa gəldik. Məni, səfirliyin üçüncü katibi və həm də konsul Fuad Bağirovu dəmir yolu stansiyasında qarşıladı. Dedi ki, əvvəlcə şəhərlə tanış olun. Tanışlığa da Yaponiyanın imperatorlar ailəsinin əbədi uyuduğu bağdan başlayaq.

Həqiqətən də, Haçiyoci gözəl təbiəti ilə adamı valeh edirdi. Ətrafdakı yaşıllıq, gül-çiçək, quşların cəh-cəhi zövq oxşayırdı. Yaponlara məxsus səliqə-sahman da öz yerində.

Dedi ki, mən Miyana şəhərində anadan olmuşam. Mənim üçün Azərbaycanın şimalı, cənubu yoxdur. Azərbaycan dünya azərbaycanlılarının Vətənidir. Ümummillə liderimiz Heydər Əliyevin dediyi kimi, azərbaycanlı olmağımla fəxr etmişəm. Gənclik illərində Bakının radio verilişlərinə qulaq asmağı çox sevirdim. Ana dilimizdə səslənən mahnıları xüsusi şövqlə dinləyirdim. Gecələr hətta Bakını yuxuda da görürdüm. 1989-cu ildə xanəndə İslam Rzayev, tarzən Ramiz Quliyev və müğənni Zümrüd Məmmədova Yaponiyaya konsert verməyə gəlmişdilər. Bir ay Şincukuda

mehmanxanada qaldılar. O vaxt Tokioda azərbaycanlılar yox idi. Mən onlarla görüşərək, konsertlərin təşkilində, yapon dilində izahat işlərinin aparılmasına kömək etdim. Hər axşam gecə saat 12-dək onlarla birgə olurdum. Qədim və zəngin Azərbaycan musiqisinin yaponlar tərəfindən qavranılmasına gücüm çatdı qədər yardım etdim.

Sonra Dağlıq Qarabağ münaqişəsi başladı. Hər gün qəzetləri izləyər, televiziya xəbərləri buraxmazdım. Ermənilərin havadarlarına arxalanaraq törətdikləri vəhşilikləri içim yana-yana izləyirdim.

Azərbaycanın müstəqilliyini bərpa etməsi xəbərini isə böyük bayram kimi qarşıladım.

1998-ci ildə Azərbaycan idmançılarının Naqano Qış Olimpiya Oyunlarında iştirak etməsi barədə xəbəri aldıqdan sonra imkan tapan kimi oraya yollandım. Təəssüf ki, mən Naqanoya çatanda Azərbaycan Olimpiya Komitəsinin prezidenti İlham Əliyev artıq orada yox idi, Bakıya qayıtmışdı. Ondən bir qədər sonra Prezident Heydər Əliyev Yaponiyaya gəldi. Amma onunla da görüşmək mənə qismət olmadı. Ulu öndər Heydər Əliyev səfər proqramının sıx olmasına baxmayaraq, vaxt tapıb Yaponiyada təhsil alan azərbaycanlı tələbələrə görüşmüşdü. Hazırda Azərbaycanın Yaponiyadakı səfəri Gürsel İsmayılzadə də həmin vaxt tələbə kimi bu görüşdə iştirak etmişdi. Sonradan mənə həmin görüşdən çəkilmiş fotoları da verdilər.

Xəlil bəy müstəqilliyin ilk illərində, Tokioda Azərbaycan səfirliyi olmayan vaxtlarda azərbaycanlı tələbələrə göstərdiyi diqqət barədə də danışdı. Dedi ki, onları axtarıb tapır, çətinliklərini aradan qaldırmağa, bir-biri ilə əlaqə yaratmağa kömək edirdim. Azərbaycanlı tələbələr dəfələrlə onun evində toplaşaraq kabab çəkər, ölkəmiz haqqında söhbət edərdi, Bakını xatırlayırmışlar. Evlərində qonaq olan zaman Xəlil bəyin xanımı Gunko San həmin illərin şəkillərini bizə əziz xatirə kimi göstərdi.

Təhsili və Yaponiyaya gəlişi barədə sualın cavabında Xəlil bəy bildirdi ki, Tehrandə elektronika mühəndisliyini oxuyub başa vurduqdan sonra 1981-ci ildə bu Gündoğar ölkəyə gəlib. Burada on il Naqoya Universitetində çalışıb, sonra Tokiyoya köçüb. Həm Naqoya, həm də Tohoku universitetlərində doktorluq dərəcəsi alıb. Elektronika mühəndisliyi, yeni nəsil ekranların yaradılması sahəsində 100-ə yaxın patentin, yapon dilində üç kitabın, 130-dan artıq elmi məqalənin müəllifidir. Məişətimizə geniş daxil olan LCD televizor, kompüter və mobil telefonların əsas hissələrindən birinin - maye kristal displeyin arxa fon işıqlarının yaradıcısı, dünyanın məşhur universitetlərində bu mövzuda mühazirələrlə çıxış etmiş, 30 ildən çox Yaponiyada yaşayıb fəaliyyət göstərən soydaşımız Xəlil bəyi dünya bu adla tanıyır - Kalil Kalantar.

Xəlil Kələntər fəza 2-ölçülü optik koherent

təsvirlərin pilləli optik-liflərdə və addımlı optik-liflərdə ötürülməsi, opto-eletronik sensorlar və ölçü cihazları, optik-makrostrukturlu funksional cihazlar və displey optikası məsələləri üzərində işləmişdir. 1995-ci ildən bəri LCD blokları üçün optik cihazlar və modullar üzərində çalışır. Dünyada ilk dəfə işıqla yönləndirilən mikro-reflektorlu və mikro-deflektorlu optik lövhələr yaratmışdır. Bununla yanaşı, o, işıqla yönləndirilən mikrostrukturlu funksional optik lövhələrin ilk dizayneri, müəllifi və istehsalçısıdır. 2007-ci ilin mayında LCD işıqlandırılmasında istifadə edilən işıq şüaları üçün kəşf etdiyi yeni optik-dizayn metoduna görə xüsusi mükafata layiq görülmüşdür. 2008-ci ildə displey elektronikasi və optikası üzrə ABŞ-ın bütün dünyada tanınan nüfuzlu "Society for Information Display" (SID) Cəmiyyətinin fəxri üzvü seçilmişdir. SID üzrə 2011-ci ildə keçirilmiş konfransda "Ən yaxşı məqalə" mükafatını almışdır. "Global Optical Solutions" şirkətinin baş tədqiqatçısıdır, SID Cəmiyyəti proqram komitəsinin üzvüdür.

Bundan əlavə, Xəlil bəy "Journal of SID" elmi jurnalının xüsusi buraxılışının redaktoru kimi fəaliyyət göstərir. Displey texnologiyaları üzrə Yaponiyada keçirilən beynəlxalq seminarların proqram komitəsinin də üzvüdür.

Söhbət zamanı dedi ki, apardığı tədqiqatlarla əlaqədar bir sıra tanınmış şirkətlərdə çalışmışdır. Əsərləri ingilis, yapon, Çin və Koreya dillərində dərc olunmuşdur. LCD texnologiyaları üzrə yapon dilində üç kitabın müəllifidir. Həmin kitablardan yalnız birinin satış qiyməti 65 min yendir (təqribən 650 dollar). Displey elektronikasi üzrə yapon dilində nəşr edilmiş altı kitabın həmmüəllifidir. Yalnız Yaponiyada deyil, Amerika, Asiya və Avropada elektronika, yeni nəsil displey ekranlar sahəsində böyük mütəxəssis kimi tanınır. Həmin sahədə uzun müddət çalışdığına görə Xəlil Kələntərə müvafiq beynəlxalq konfranslarda Yaponiyamı təmsil etmək hüququ verilmişdir.

Azərbaycanın son illər yüksək texnologiyalar sahəsində qazandığı uğurları diqqətlə izlədiyini bildirən soydaşımız alimlərimizin yaponiyalı həmkarları ilə əlaqələrini daha da inkişaf etdirməsini arzuladığını və bu istiqamətdə hər cür yardım göstərməyə hazır olduğunu qeyd etdi.

Biz də öz növbəmizdə müsahibə üçün vaxt ayırdığına və ən əsası, ürəyində gəzdirdiyi sonsuz Azərbaycan sevgisinə görə məşhur soydaşımıza gələcək elmi yaradıcılığında uğurlar arzuladıq.

Xəlil bəy Kələntər haqqında elmi məlumatların toplanmasında göstərdiyi köməyə görə, AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri, texnika elmləri üzrə fəlsəfə doktoru Yadigar İmamverdiyevə minnətdarlığımızı bildiririk.

*Vüqar Ağayev,
AzərTAc-ın xüsusi müxbiri
03.07.2014*

RƏŞİD İSMAYILOV RUSİYADA YÜKSƏK VƏZİFƏYƏ TƏYİN EDİLİB

Əslən azərbaycanlı Rəşid İsmayılov avqustun 7-də Rusiya rabitə və kommunikasiya nazirinin İT məsələləri üzrə müavini təyin olunub



Rəşid İsmayılov 1965-ci il noyabrın 2-də Bakıda anadan olmuşdur. 1982-ci ildə Moskvada SSRİ Daxili İşlər Nazirliyinin internat məktəbini, 1988-ci ildə Lomonosov adına Moskva Dövlət Universitetinin tarix fakültəsini, 2007-ci ildə isə Moskva Dövlət Texniki Universitetini "İqtisadiyyat və müəssisədə idarəetmə" ixtisası üzrə bitirmişdir.

1988-1991-ci illərdə Moskva Kimya Maşınqayırma İnstitutunda dərs demişdir. 1991-1998-ci illərdə informasiya texnologiyaları sahəsində müxtəlif təşkilatlarda çalışmışdır. 1998-ci ildən telekommunikasiya sahəsində işləmişdir. Həmin dövrdən 2005-ci ilədək "Ericsson Россия" şirkətində rabitə şəbəkələrinin tikintisi və inkişafı üzrə direktor, 12 ölkəni birləşdirən "Россия-СНГ"-nin texniki xidmət üzrə direktoru olmuşdur.

2005-ci ildən 2010-cu ilədək "Nokia Siemens Networks Russia" şirkətində "Россия" regional qurumunda xidmət idarəsinə başçılıq etmişdir. Fəaliyyəti çərçivəsində "Nokia Networks" şirkəti "Siemens Com" şirkəti ilə birləşdirilərkən, "Nokia Networks" tərəfindən Şimal-Şərqi Region üzrə (Skandinaviya, Baltika ölkələri, MDB, Türkiyə) İnteqrasiya komandasının rəhbəri olmuşdur.

Rusiya Rabitə və Kommunikasiya Nazirliyində yeni təyinatnadək Rəşid İsmayılov "Huawei Technologies" şirkətinin "Россия" regional qurumunda (Rusiya, Ukrayna, Belarus və Ermənistan) xidmət və təchizat üzrə vitse-prezident vəzifəsində işləmişdir.

Rəşid İsmayılov ingilis, italyan, portuqal və türk dillərində sərbəst danışır, həmçinin ispan, alman və fransız dillərini də bilir.

MÜFTİLƏR ŞURASININ RƏHBƏRİ: “RUSİYADA İCTİMAİ MÜSƏLMAN TELEKANALININ OLMASI VACİBDİR”

İTAR-TASS-ın verdiyi xəbərə görə, bunu Rusiya Müftilər Şurasının sədri Ravil Qaynutdin bildirib



Müfti, həmçinin deyib: "Hazırda islam insanlara mənfi şəkildə tanıtılır. Bu pak dini qətlərlə, terrorizmlə əlaqələndirirlər. Biz isə islamı bu dinə xas olan mədəniyyət və humanizm kimi mənəvi dəyərləri ilə göstərərdik. İslam ehkamları digər dünya dinləri, xüsusilə xristianlıq və iudaizmlə oxşardır. Bu səbəbdən islam təkallahlı din adlanır."

Onun sözlərinə əsasən, müsəlman telekanalı rusiyalıları "islamın həqiqi mahiyyəti, ideologiyası, humanist dəyərləri və bu dinə xas əxlaq normalarını" göstərə bilər: "Bu, həm də xalqlarımızın, mədəniyyətlərimizin yaxınlaşmasına yardımçı ola bilər."

MƏDRƏSƏ AÇILMASI ÜÇÜN NƏZƏRDƏ TUTULAN BİNA TƏHQİRƏ MƏRUZ QALDI

“Gürcüstanın Kabuleti rayonunda mədrəsə qapısına donuz başının asılması böyük bir təxribatdır”

[Lent.az](#)-ın məlumatına görə, bunu Gürcüstanın Azərbaycandakı səfirliyinin birinci katibi Kaxa Abdaladze ölkəsində dini zəmində baş vermiş gərginliyə münasibət bildirərkən deyib. Onun sözlərinə görə, Gürcüstan Baş naziri İrakli Qaribaşvili də Azərbaycana rəsmi səfəri öncəsi Tiflisdə keçirdiyi brifinqdə bu hadisəni tənqid edib və bu xoşagəlməz olayın təxribat olduğunu bildirib.

Abdaladze əlavə edib ki, bu vaxta qədər ölkələrimiz arasında oxşar təxribatlara rast gəlinməyib və mənəvi heysiyyətlərə toxunan bənzər halların qarşısı amansızlıqla alınacaq.

Xatırladaq ki, Gürcüstanın frontnews.ge saytı bu

ölkənin Kabuleti qəsəbəsinin Lermontov-13 ünvanında Türkiyə vətəndaşının açmaq istədiyi mədrəsənin giriş qapısına kəsilmiş donuz başı asılması barədə xəbər yaymışdı. Verilən məlumatda gürcülərin həmin ərazidə mədrəsənin açılmasının qəti əleyhinə olması və təhqirə əl atmaları vurğulanmışdı. Öz növbəsində məsələyə kəskin münasibət bildiren müsəlman icmaları təmsilçiləri isə bunu tərbiyəsizlik adlandırmışlar.

Rayonun rəhbəri Sulxan Yevgenidze mədrəsənin açılması üçün icazənin olmadığını bildirib. S.Yevgenidze regionda müsəlman dini məktəbinin açılmasında heç bir problem görmədiyini də sözlərinə əlavə edib.

LİTVA SEYMINİN MÜVAFIQ KOMİTƏSİ HEYVAN KƏSİMİ MƏRASİMİNİ BƏYƏNİB

Litva Seyminin kənd işləri üzrə komitəsi sentyabrın 10-da heyvanların qorunması haqqında qanuna dəyişikliklər edilməsi layihəsini bəyənib.

Layihənin təşəbbüsçüləri müəyyən metodlardan istifadə etməklə heyvan kəsimi mərasiminə icazə verilməsini təklif edirlər.

Heyvan kəsimi mərasiminin qanuniləşdirilməsi müsəlman ölkələrinə, İsrailə ət ixracını asanlaşdıracaq.

*Nigar Cəfərli,
[AzərTAC](#)-ın xüsusi müxbiri
Vilnüs*



İRAN PREZİDENTİ İNTERNETƏ SENZURA İSTƏYƏNLƏRDƏN ŞİKAYƏTLƏNİR

İran prezidenti Həsən Ruhani deyib ki, internet senzurası və cinsi ayri-seçkilik siyasətləri qəbul edilməzdir

İranda internet mətnlərinə filtr qoyulub. İranda Facebook, Youtube, Twitter kimi saytlara qanuni proqramlarsız girmək mümkün deyil.

Ruhani deyib ki, “bəzi insanlar divar qurmaqla problemləri həll edəcəklərini düşünürlər. Ancaq siz filtr qoyursunuz, onlar da proksi yaradırlar”. Ruhani iranlıların başqa ölkələrdə proksi serverlərdən istifadə etdiyinə işarə edir. İranlılar bununla ölkə daxilində internet tənzimləməsini adlayıb keçirlər.

Prezident Tehran bələdiyyəsinin öz işçilərini “qadınlar ayrı, kişilər ayrı” prinsipi ilə bölməsini də tənqid edib. O bildirib ki, Ayətullah Xomeyni də 1979-cu il inqilabından sonra belə ayırıcı siyasət yeridən universitetlərin əleyhinə olub.



İSVEÇDƏ “HİCAB HARAYI”

Kampaniyaya Twitter və başqa sosial şəbəkələrdə start verilib

İsveç dilində [“HijabUppropet”](#) - “Hicab harayı” adı verilən kampaniyaya qoşulanlar arasında müxtəlif dinə mənsub olanlar, İsveç parlamentinin deputatları Asa Romson və Veronica Palm, məşhur TV aparıcısı Gina Diravi və hətta hicab taxmış kişilər də var. Kampaniya iştirakçıları İsveçdə müsəlman qadınlara qarşı ayırı-seçkiliyə diqqət çəkmək istəyirlər. Onlar hökumətə müraciət ediblər ki, müsəlman qadınların dini əqidələrinə uyğun geyinmək azadlığını təmin etmək üçün əsaslı tədbirlər görsün.

“Hicab harayı” kampaniyasının adından yerli

mediada dərc edilən elanlarda bildirilir ki, “Əgər bir ölkədə müsəlmanlara qarşı hücumlar artırsa, müsəlman qadınlar, kimsə başlarından dartıb çıxara bilməsin deyə, hicablarını bərk-bərk sıxmağa məcbur olursa, onda həmin dövlətin Baş naziri və siyasətçiləri bu cür faşizm yürüşünün qarşısını almağa məsuliyyət daşıyırlar”.

İsveçin Ədliyyə naziri Beatrice Ask kampaniya iştirakçıları ilə görüşüb və bunun çox ciddi qəbul olunduğunu deyib.

ABŞ-IN FLORİDA UNİVERSİTETİNDƏ İLK İSLAM MƏRKƏZİ AÇILACAQ

ABŞ-ın Florida Universitetində müsəlman tələbələrin sayı sürətlə artdığına görə burada İslam Araşdırmalar Mərkəzi açılacaq



“Biz buna görə çox şadıq. Oxşar proqramlar ölkənin cənub-şərqində çox azdır. Floridada isə belə proqramlar praktiki olaraq, yoxdur.”, - Universitetin Dinşünaslıq kafedrasının Afrika Araşdırmalar Mərkəzinin dosenti Terye-Ostebo söyləyib.

Bildirək ki, planlaşdırılan Qlobal İslam Mərkəzində araşdırmalar vasitəsilə din dünyasında tərəfdarlarının sayına görə ikinci olan İslamın daha dərinə dərk edilməsinə səy göstəriləcək.

“Forum Pyu”ya əsasən, İslam din və ictimai həyat üzrə dünyada ikinci ən böyük dindir. Müsəlmanlar isə bütün dini qruplar arasında ən aşağı orta yaş həddinə malikdirlər. Dünya üzrə müsəlmanların sayı 1,6 milyarddır, bu isə 6,9 milyardlıq dünya əhalisinin 23%-ni təşkil edir.

FAHİŞƏNİN ƏR EVİNDƏKİ MACƏRASI

(Hekayə)

Patrisiya Haysmit



Patrisiya Haysmit - amerikalı yazar, psixoloji detektivlər müəllifi. 1921-ci ildə ABŞ-da doğulub, 1995-ci ildə İsveçrədə vəfat edib. 1950-ci ildə yazdığı "Qatardakı yad adamlar" adlı ilk romanı əsasında məşhur rejissor Alfred Hiçkok film çəkib. Baş qəhrəmanı Tomas Ripsli olan bir sıra psixoloji kriminal romanların müəllifidir.

Əvvəllər Sara həvəskar kimi bədənini hər yetənə satırdı. İyirmi yaşında ikən ərə getdi və sonra bu işdə peşəkar sayılmağa başladı. Həm də onun nikah mərasimi kilsədə, ailə üzvlərinin, dost-tanışın, qonşuların gözləri qarşısında gerçəkləşdi. Bəlkə hələ İisus baba özü də ayinə şahidlik elədi, çünki onun mərasimə çağırıldığına hər hansı şübhə ola bilməzdi.

Bakirə qız olmasa da, Sara başdan-ayağa bəyaz geyinmişdi. O gün hamiləliyinin ikinci ayında idi və uşağının atası nikah vaxtı qoluna girdiyi Silvester adlı hərif deyildi. İndən belə Sara peşəkar fahişə sayılacaqdı, çünki qanunların və cəmiyyətin bu nikahı qoruması, kilsənin xeyir-duası və ərindən sağacağı pullar buna münbit şərait yaratmaqdaydı.

Sara boşuna vaxt itirmədi. Qaz ustasıyla başladığı mazaqlaşmaları pəncərəsilən cavanla davam etdirdi. Saranın ərinə verdiyi bilgiyə və pəncərələrin kirlənmə tezliyinə bağlı olaraq, pəncərəsilənin iş qrafiki hər gün dəyişə bilirdi. Gördüyü iş qarşılığı Silvester bu cavana gah səkkiz saat üçün, gah əlavə saatlar üçün ödənişlər etməyə məcbur qalırdı.

Bəzi günlər pəncərəsilən sabah tezdən, Silvester işə getməmiş qapını kəsdirirdi. İş günü bitəndə geri dönmən ev sahibi bu cavanın hələ də getmədiyinə şahid olurdu. Ancaq bunlar xırda-mırda balıqlar idilər və günlərin bir günü bu ailənin özəl vəkili Saranın qarmağına keçdi və qadın əsl yüksəliş yolunu tutdu. Belə ki, üç nəfərdən ibarət Dillon ailəsi bundan belə hər cür hüquqi xidmətdən pulsuz yararlanacaqdı.

Oğlu Edmundla fəxr edən Silvesterə dost-tanış uşağın ona bənzədiyini deyəndə sevincindən pörtürdü. Bu adamlar ona yalan demirdilər, çünki kimliyindən asılı olmayaraq, dostları istənilən atanın könlünü qürurla dolduracaq, sırf alışılmış sözləri dillərinə gətirirdilər.

Edmund dünyaya gələndən sonra arvadı: «Bir uşaq bəsimizdir, elə deyil?» - deyib, Silvesterlə eyni yatağı paylaşmağına ara verdi. Bunu eşidən də düşünərdi ki, guya o vaxta qədər çox iç-içə, baş-başa yaşayırdılar. Ara-sıra cinsəl təmasdan boyun qaçırmaq üçün: «Yorulmuşam», «Hava

yaman bürküdür» tipli bəhanələr gətirdiyi də olurdu.

Açığını desək, bu Silvester sırf puluna görə arvadına gərək idi. Kifayət qədər ağıllı və yaraşığı, sözündə-əməlində dürüst birisi olmaqla yanaşı, zəhlətökəcək qədər ehtiraslı kişi sayılmazdı Silvester. Bütün bu özəlliklərinə görə Saranın istəklərinə tam uyan biriydi. Bu cavan qadının beynində əzəldən bəri bir himayədara, bir kavalərə sığınmaq istəyi kök salmışdı. Yazdığı məktubların ətəyinə «Mrs» («missis» deməkdir, *ingiliscə «ərli qadın» mənasına gəlir – A.Y.*) sözüylə imza atması bu qadına bir az da sanbal qazandırırdı hər halda.

Sonrakı üç-dörd il boyu Sara ailə vəkili, ailə həkimi, bir araya gəldikləri bir neçə evli, ancaq arvadbaz kişiylə gen-bol könül əyləndirdi. Hətta Edmundun gerçək atasıyla da bir neçə kərə, hər dəfə də on beş gün baş-başa keyf-səfa sürmüşdü. Oynaşları evə adətən bazar ertələriylə cümə günləri arası, günortadan sonra gəlirdilər. Son dərəcə ehtiyatlı davranırdı qadın: evinin fasadı qonşu evlərə baxdığından oynaşlarına əlbəəl tapşırırdı ki, evə yaxın bir yerdən ona zəng eləsinlər, o da oğrun-oğrun içəri girmələrinin mümkün olub-olmadığını onlara xəbər verə bilsin.

Ən əlverişli vaxt saat ikinin yarısıydı: həmin radələrdə çox adam günorta yeməyi üçün süfrə qurur. Sara isə həm ev, həm də açıq süfrə sahibəsiydi. Hələlik hər hansı şübhəyə qapılmasa da, əri Silvesterin içində ilk şübhə toxumları baş qaldırmağa başlayırdı artıq.

Evliliklərinin dördüncü ilində kişidə nisbətən canlanma, tərpəniş sezildi. Öz katibəsinə və dəftərxana ləvazimatları mağazasında satıcı işləyən qıza nəzakətli şəkildə girişmək istəsə də, onlardan sərt şəkildə rədd cavabı aldığı üçün mənliyi əzilmiş hala düşdü.

Oturub-durub arvadına: «Bəlkə təkrar birlikdə olaq?» - deyirdi. Sara isə hər dəfə illərdən bəri topları atəş açmağa hazır duran on-on beş topçu dəstəsi kimi əks-hücuma keçirdi. Kənardan baxan da elə düşünərdi ki, bu durumda qadındır haqqı-hüququ tapdanan:

- Sənin üçün bu gözəl yuvanı bəyəm mən qurmamışam yoxsa? Bəlkə işli-güclü ev sahibəsi deyiləm? Bütün dost-tanış məni yaxşılardan yaxşısı sayarkən, yanılır yoxsa?! Bəlkə Edmunda gözüm kimi baxmıram, hə?! İndiyəcən qapıdan girən kimi süfrədə buğlanan xörəyini görmədiyən gün olubmu heç?

Silvester: «Kaş arabilirdi buğlanan xörəkdənsə, başqa şeylərlə də çıxaydın qabağıma» - deməkdən özünü güclə saxlayırdı. Kifayət qədər kübar tərbiyə gördüyündən intim istəklərini dilə gətirməkdən çəkinirdi.

Sara son yaylım atəşi kimi: «Bir də ki, mən üstün zövq sahibiyəm, - fikrini səsləndirirdi. – Məbellərimiz həm yüksək keyfiyyətlidir, həm də baxımlı. Bütün bunlardan artıq məndən daha nələr umduğunu heç cür anlaya bilmirəm mən!»

Həqiqətən də, bütün əşyalar göz qamaşdırdığından evləri əsl muzeyi xatırladırdı. Çox vaxt siqaretinin külünü külqabıya tökmək istəyəndə Silvesterin qarşısındakı qabı kirlətməyə də əli gəlmirdi. Evləri, yuvaları bir az səliqəsiz, ancaq daha sıcaq olsaydı, nə olardı görəsən?! Ancaq bu istəyini arvadına necə açıb söyləyəcəkdi?

Səsindən şuxluq yağan Sara əlini ərinə uzadaraq:

- Gəl, bir şey içək, - dedi.

Son illər arvadıyla yaxınlığa tamarzı qalan Silvester bu sözləri məhrəmliyə bir dəvət kimi dəyərləndirdi. Halbuki Saranın ağına qəfildən yeni ideya gəlmişdi.

Sevincək arvadının əlindən tutan Silvester gülümsədi. Qarşısına qoyulan bütün xörəklərin hərəsindən iki boşqab yedi. Sara misilsiz və diqqətli aşpaz sayıldığından yeməklərin ləzzətinə söz ola bilməzdi. Ləziz şam yeməyinin yataqdakı şux ləzzətlərlə davam edəcəyini zənn edən Silvesterin bütün ümidləri az sonra puça çıxdı.

Bəli, Saranın yeni ideyası – Silvesteri ləziz yeməklərlə gəbərtmək idi. Ərini yaxşı bəsləyərək, evdarlıq vəzifələrini yerinə yetirməklə gələcəkdi bu işin öhdəsindən. Bişirdiyi yeməklərin çeşidini, günbəgün artırmaqla yanaşı, həzmi çətin xörəklərə üstünlük verəcəkdi. Elə indinin özündə Silvesterin qarnı azacıq hiss olunurdu və şəxsi həkimi çox yeyib, az hərəkət etdiyi barədə iradını bu yaxınlarda ona bildirmişdi.

Saranın isə artıq çəki barədə qənaəti bundan fərqliydi: vacib olan hərəkət yox, necə qidalanmaqdır. Silvester isə qarınqulunun biriydi. Sara üçün bu şərtlər tamamilə ideal idi və bu fürsəti heç cür əldən verə bilməzdi.

Odur ki, yeməklərdə qaz yağı və zeytun yağı kimi doymuş yağlardan gen-bol yararlanmağa başladı. Silvesterə pendirli makaronlar, bol kərəyağı yaxılmış sendviçlər yedirdi, saçının seyrəldiyini bəhanə gətirərək, onu misilsiz kalsium mənbəyi saydığı süd içməyə alışdırdı. Üç ay ərzində əri düz on kilo kökəldi. Əvvəlcə Silvesterin bütün geyimlərini genəltməyə başlayan dərzisi sonradan yeni paltarlar tikməyə məcbur qaldı. Ərinin qeydinə qalan Sara indi də:

- Tennis oynasana, sevgilim, - deməyə başlamışdı. – Sənin hərəkət eləməyə ehtiyacın var, axı.

Bu sayədə Silvesterin tezliklə ürəktutması keçirəcəyinə bel bağlayırdı. Hündürboylu sayılmayan bu kişinin çəkisi haradasa 112 kiloya çatmışdı. Bədəninə bir azca gücə salan kimi nəfəsi tənghiirdi.

Tennis də ümidləri doğrultmadı: Silvester ya çox bic, ya da çox şişman olduğundan yerindən tərپənmək istəmir, sadəcə üstünə gələn topları geri qaytarırdı. Kənara uçan toplardan ötrü isə nəinki ora-bura qaçmır, heç tükünü də tərپətmirdi.

Hər yerdən əli üzülən Sara bir gün günorta yeməyindən sonra həmişəki kimi tennis kortuna yollandı və bürküdən guya huşunu itirdi. Bu vaxt o, maşına mindirilərək öz evinə aparılması barədə güclə anlaşılan sözlər sayıqlayırdı.

Çox da arıq biri sayılmayan Saranı qucağında saxlamağa çalışan Silvesterin nəfəsi gözgörəsi daraldı. Heyf ki, Saranın hiyləsi bu dəfə də baş tutmadı, çünki tennis klubunun barından çıxan bir cüt cavan oğlan ərinin köməyinə çatdılar və Saranı asanlıqla yerdən qaldırıb, «Yaquar»a qədər daşıdılar.

Evə girib, arxalarınca giriş qapısını bağlayan kimi Sara guya təkrar özündən getdi. Bu dəfə o, təlaş dolu səslə üst mərtəbədəki yatağına aparılmasını ərindən rica elədi. Onların ər-arvad yatağı sayılan geniş, iki nəfərlik o çarpayı isə düz iki mərtəbə yuxarıdaydı. Silvester bütün tərپərini toplayıb, arvadını qucağına aldı. Sevdiiyi bu qadını tənğnəfəs halda, səndələyə-səndələyə, hər pilləkəndə dayanıb, nəfəsini dərə-dərə çarpayısına daşımaqda o, düzü, hər hansı romantiklik-filan görmürdü.

Ən nəhayət, durumdan yeganə çıxış yolu kimi Saranı çiyinə atmaqla, yuxarı çıxmağa çalışdı, lakin yenə də üçüncü mərtəbədəki meydançaya çatanda üzü üstə yerə sərilirdi. Nəfəsi fitlə müşayiət olunurdu. Arvadının halsız bədəninin altından sürüşüb çıxan kişinin gücü indi holla sərilən xalının üstündəki qadını yataq otağına sürütməyə ancaq yetirdi. Bir az nəfəsini dərməkdən ötrü qadını əllərindən buraxdı. O ara Sara zərrəcə qımıldanmırdı. Ancaq əri yaxşı bilirdi ki, Sara təsadüfən gözlərini açıb, özünü burada, həm də yerə sərilmiş görərsə, ona dişinin dibindən çıxanı deyəcək.

Odur ki, tez özünü ələ aldı, olan-qalan iradəsini topladı. O bir olan Allah da şahid idi ki, qollarındakı gücü tamamilə tükənmişdi. Dizləri sızıldayırdı, beli isə az qalırdı üzülə. Təxminən 77 kiloluq bu yükü qaldırıb, çarpayuya necə uzatdığına özü də mat-məəttəl qaldı. «Fışş» edərək fit çalmaqla, gövdəsini geri-geri verdi. Hər halda niyyəti özünü kreslonun üstünə yıxmaq idi. Ancaq, neyləyəsən ki, kreslo da təkərli idi. Kreslonun on-on beş santimetr geri getməsi Silvesterin bütün evi lərzəyə salan guppultuyla döşəməyə çökməsinə səbəb oldu. Kişinin sinəsini dəhşətli bir ağrı bürüdü. Yumruğunu ürəyinin başına sıxırdı o. Çəkdiyi ağrı-acıdan ağzı aralanmış, dişləri isə qıcanmışdı.

Yataqda uzanan Sara isə ona göz qoymağında idi. Qadın yerindən qımıldanmadan gözlədi, gözlədi, gözlədi. Halbuki Silvester inildəyir, hər hansı yardım umurdu.

«Əcəb xoş təsadüfdür! Evdə qalmalı ikən, Edmund da bu gün dayəsiylə gəzintiyə çıxıb!» - deyə düşündü Sara. On-on beş dəqiqədən sonra Silvesterin iniltisi də kəsildi. Bunun ardınca Sara da yuxuya getdi. Oyanıb baxanda Silvesterin öldüyünə və hətta cəsədin soyuduğuna şahid oldu. Yalnız onda Sara öz ailə həkimlərinə zəng elədi.

Saranın hər işi yolunda gedirdi. Tanıyan hər kəs bu son həftələr boyu Silvesterin necə gümrah göründüyünü, yanaqlarının allandığını dilə gətirirdi. İndi Sara həm sığorta şirkətinin ödədiyi yağlı məbləğə, həm ailə başçısını itirməyə görə pensiyaya, həm də tanış-bilişin gen-bol təsəllisinə qovuşmuşdu. Bacardığı hər şeyin ən yaxşısını Silvesterə bəxş edən bu qadına hamı təriflər yağdırırdı: gözəl bir yuva quran bu xanım ona oğul doğmuşdu, bir sözlə, özünü ərinin yolunda fəda edərək, birgə yaşadıkları qısa dövrü başqalarında sonsuz həsəd doğuracaq bir nemətə çevirmişdi. Halbuki Sara qarşısına çıxacaq birisinin: «Əcəb qüsursuz cinayətdir!» - deməsini gözləyir və daxilən buna inanırdı.

Bu baş vermədiyindən çevrəsində olub-bitənlərə daxilən və istehza ilə gülə bilirdi artıq. Bundan belə tək işi - «şən dul qadın» roluna girmək idi.

Oynaşlarından dolayı yollarla qoparacağı xırda-para xərcliklər hesabına Silvesterin sağlığından daha şadyana həyat sürməsi sən deyən çətin olmayacaqdı.

Həm də məktublarını imzalayarkən yenə də «Mrs» (missis) titulundan yararlana biləcəkdə.

Tərcümə edən:

[Azad Yaşar](#)

Aİ-NİN YÜKSƏK VƏZİFƏLƏRİNƏ TƏYİNATLAR

Avqustun 30-da Avropa İttifaqının yüksək vəzifələrinə təyinalar olub



Aİ Şurası Polşanın baş naziri Donald Tuskı yeni Aİ Şurası prezidenti təyin etdi. İtaliyanın xarici işlər naziri Federika Moqerini isə İttifaqın təhlükəsizlik və xarici işlər üzrə ali nümayəndəsi seçildi.

Aİ Şurasının prezidenti 1 dekabr 2014-cü il tarixindən – 31 may 2017-ci il tarixinə qədər fəaliyyət göstərəcək. Qeyd edək ki, İttifaqın Şurasına prezident 2 il 6 aydan bir seçilir. Donald Tuskun bu dövr ərzində Avropa Sammitinə də rəhbərlik edəcəyi təsdiqlənib.

Avropa İttifaqının təhlükəsizlik və xarici işlər üzrə ali nümayəndəsi isə yeni Avropa

Komissiyası fəaliyyəti başlayandan 31 oktyabr 2019-cu ilə kimi fəaliyyətdə olacaq.

Bu təyinat Avropa Komissiyasının yeni seçilmiş sədrinin razılığı ilə qəbul edilib. Komissiyanın sədri, ali nümayəndə və digər komissarlar bir orqan kimi Avropa Parlamentinin razılığı ilə tam fəaliyyət göstərə biləcəklər.

Donald Tusk 1957-ci il aprelin 22-də Polşanın Qdansk şəhərində anadan olub. Qdansk universitetinin tarix fakültəsini bitirib. Universitetdə fəaliyyət göstərən Tələbələrin Həmrəylik Komitəsinin təsisçilərindən biri olub. Həmçinin Qdanskın "Müstəqil Tələbələr Assosiasiyası"nın yaradıcısı və "Həmrəylik" həmkarlar birliyinin rəhbəri olub.

İxtisasına görə uzun müddət iş tapmadığı üçün fiziki işdə işləyib, bir neçə böyük işçi tətili və etiraz aksiyası təşkil edib. Daha sonra nəşriyyat evində və "Özhakimiyət" qəzetində jurnalist işləyib.

1997-ci ildə senator seçilib, yuxarı palatanın spikeri vəzifəsini yerinə yetirib. 2003-cü ildən "Vətəndaş Platforması" partiyasının sədridir. 2005-ci ildə prezident seçkilərində ikinci turda 45% səsle məğlub olub.

Bundan əlavə, 2007-ci ildə o vaxtkı baş nazir Yaroslav Kaçinskiyə televiziya debatlarında qalib gələrək, öz partiyasına parlament seçkilərində qələbəni təmin edib. Seçkilər nəticəsində Polşanın baş naziri təyin edilib.

NATO - NUN YENİ SƏDRİ

Oktyabrın 1-dən NATO-ya Norveçin sabiq baş naziri sədrlik edir

NATO-nun baş katibi Anders Foq Rasmussen qurumun Uelsdə keçirilmiş sammitindən sonra yeni baş katibin Jens Stoltenberq olacağını bəyan edib.

A.F.Rasmussen yeni baş katibi uzun illərdir tanıdığını, onun təyinatının NATO-nun gücü və gələcəyi baxımından doğru seçim olduğunu bildirib.

J.Stoltenberq Uelsdə keçirilmiş sammitin alyansın gələcəyi baxımından əhəmiyyətini vurğulayıb. Yeni vəzifəsinə layiq olmağa çalışacağını qeyd edib.

*Orxan İsmayılov,
[AzərTAc](#)-in xüsusi müxbiri
London*



PAPA NARKOTİK MADDƏLƏRİN LEQALLAŞDIRILMASINA QARŞI

Roma Papası Frantsisk yüngül narkotik maddələrin satışının qanuniləşdirilməsini sərt şəkildə pisləyib

Papa bunu heç vaxt güzəştə gedilməyəcək “şər” adlandırıb. Onun sözlərinə görə, bu sayaq tədbirlər yalnız qanunilik baxımından şübhə yaratmır, o həm də istənilən səmərəni də vermir.

Frantsisk narkoasılılara həkimin nəzarəti altında ağır narkotik maddələrin yerinə yüngülünü verməyin, bu sayaq müalicənin də əleyhinə olduğunu bildirib.

Narkomanlığa qarşı mübarizəyə həsr olunan konfransda çıxışı zamanı Papa bəyan edib ki, narkotik maddələrdən istifadə problemi narkotiklərin köməyi ilə həll edilə bilməz.



AVSTRİYA PARLAMENTİNƏ YENİ SƏDR SEÇİLİB

Sentyabrın 2-də Avstriya Milli Şurasının növbədənənar iclasında parlamentə yeni sədr seçkiləri keçirilib



Avstriya Sosial-Demokratlar Partiyasının üzvü, nəqliyyat və infrastruktur naziri xanım Doris Bures gizli səsvermədə deputatların böyük əksəriyyətinin (78 faiz) səsini qazanaraq parlamentə sədr seçilib.

D.Bures avqustun 2-də vəfat etmiş Barbara Prammerdən sonra Avstriya parlamentinə sədrlik edən ikinci qadın kimi tarixə düşüb.

İnauqurasiya mərasimində çıxış edən D.Bures ali orqana bütün siyasi düşərgələrə bərabər diqqət ayıran ədalətli rəhbər olacağını bəyan edib.

*Elgün Niftəliyev,
[AzərTAC](#)-ın xüsusi müxbiri
Vyana*

TƏHSİLİN ƏN BAHALI OLDUĞU ÖLKƏLƏR

Bu barədə "Business Insider" saytı araşdırma aparıb

Sayt təhsilə aid xərcləri nəzərə alaraq siyahı tərtib edib. Təhsilin baha olduğu ölkələrin siyahısında ilk pillədə Avstraliya qərarlaşıb. Bu ölkədə bir il təhsil almaq üçün ümumilikdə 42 min dollar xərcləmək lazımdır. Siyahıda ikinci pillədə 39 min dollarlıq təhsil xərci ilə Sinqapur yer tutub.

Siyahıda digər ölkələr müvafiq olaraq ABŞ (36 min dollar), Honq Konq (18 min dollar), Kanada (29 min dollar), Fransa (16 min dollar), Malaziya (13 min dollar), İndoneziya (12 min dollar), Braziliya (12 min dollar), Tayvan (11 min dollar), Türkiyə (11 min dollar), Çin (10 min dollar), Meksika (9 min dollar), Hindistan (5 min dollar) qərarlaşıb.



ALİMLƏR VƏHŞİ ŞİMPANZELƏRİN JEST LÜĞƏTİNİ TƏRTİB ETMİŞLƏR

İlk dəfə olaraq Şotlandiyadakı Sent-Endrü Universitetinin alimləri Uqandanın 80-dən çox vəhşi şimpanzesinin davranışını müşahidə edərək, onların bir-birləri ilə ünsiyyət zamanı istifadə etdikləri müxtəlif jestlərin izahını vermişlər



“Current Biology” jurnalında dərc olunmuş məqalədə Sent-Endrü Universitetinin primatoloqları Ketrin Xobayter və professor Ceyms Birn Afrika dövlətinin tropik meşələrində vəhşi şimpanzeləri müşahidələrindən bəhs etmişlər. Onlar müəyyən etmişlər ki, heyvanlar ən azı 19 müxtəlif və unikal mənaları ifadə etmək üçün ümumiyyətlə, 66 jestdən istifadə edirlər. “The Telegraph” qəzetindən Tom Bruks-Pollokun sözlərinə görə, Xobayter və Birnin aşkar etdikləri jestlər arasında bir şimpanzenin digərinin hər hansı bir hərəkəti dayandırmasını xahiş etmək üçün ona əl çalması, yarpağı dişləməklə eşq elan etməsi, başqa şimpanzeni kənara çəkilməyə çağırmaq üçün əllərini kəskin şəkildə aşağı salması və ya hər

hansı bir predmeti istəyəndə əllərini yuxarı qaldırması kimi jestlər göstərmək olar.

Tədqiqatın müəllifləri bildirmişlər ki, onların topladıqları məlumat belə bir qədim nəzəriyyəni təsdiq edir ki, bioloji cəhətdən insanla daha sıx bağlı olan varlıqlar doğrudan da bir-birləri ilə ünsiyyət zamanı müəyyən məqsəd daşıyırlar. Ekspertlər şimpanzelərin ünsiyyət üçün jestlərdən istifadə etdiklərini çoxdan bilsələr də, bu, məhz onların danışıqlarını müəyyən etməyə imkan verən ilk tədqiqatdır.

Xobayter “BBC News” üçün müsahibəsində qeyd etmişdir ki, bu jestlər heyvanlarda aşkar edilmiş yeganə intensional ünsiyyət formasıdır ki, bu da insanlarla şimpanzeləri onların bir-birinə məlumat göndərmək üçün istifadə etdikləri ümumi kommunikasiya sistemi olan varlıqlara çevirir.

Tədqiqat zamanı Xobayter və Birn qarşılıqlı kommunikasiya hərəkətlərini qeydə almaq üçün videolentdən istifadə etmiş, 4500-dən çox müxtəlif növ jest aşkara çıxarmışlar. Lakin alimlər əsas diqqəti yalnız oyundankənar istifadə olunan jestlərə yönəltmişlər, çünki oyun zamanı istifadə edilən jestlər öz faktiki informativ mənasını daşımaya da bilər. Ümumiyyətlə, alimlər informasiyanı ötürmək üçün şimpanzelərin istifadə etdikləri 66 jesti fərqləndirə bilməmişlər.

Xobayter növbəti tədqiqat obyektinin jestlərin mümkün məna variantlarının öyrənilməsi olacağını bildirərək demişdir: “İnsan sözləri kimi bəzi jestlərin bir neçə mənası var, amma əsas budur ki, bu jestlərin məna yükünü şimpanze onlardan kimin istifadə etməsindən asılı olmayaraq, eyni cür qəbul edir”.

QƏBƏLƏDƏ YENİ ARXEOLÖJİ ABİDƏLƏR TAPILDI

“Qədim Qəbələ” arxeoloji ekspedisiyası tərəfindən Qəbələdə aparılan son arxeoloji araşdırmalar zamanı yeni abidələr aşkar olunub

E. ə. IV minilliyin birinci yarısına aid Qalayeri qədim yaşayış məskənində əvvəlki illərdə aparılmış qazıntı işləri bu il də davam etdirilib. Öz kökləri ilə Ön Asiyaya bağlı olan Leylatəpə arxeoloji mədəniyyətinə məxsus Qalayeri yaşayış məskənində aşkar edilmiş, gil qatlarından qurulmuş tikili qalıqlarının analoqları Azərbaycan və bütövlükdə Qafqaz abidələrindən məlum deyil.

Ekspedisiya rayon ərazisində arxeoloji kəşfiyyat

işləri də aparıb və əvvəllər elmə məlum olmayan yeni abidələr aşkarlayıb. İlk növbədə Dizaxlı kəndi yaxınlığında, Qaraçayın hündür sağ sahilində aşkar edilmiş Daş dövrünün qədim mərhələsinə - alt paleolit dövrünə aid daş alətləri xüsusilə qeyd etmək lazımdır. Yaşı 450-500 min il olan qədim Aşel mərhələsinə aid iri qaşov-iskənə və çopper tipli bu alətlərin aşkar edildiyi “Qızlar qalası” adlı sahə çox güman ki, ibtidai insanların açıq tipli düşərgəsi olub.

MİKRODALĞALI SOBA YEMƏYİN KALORİSİNİ HESABLAYACAQ

General Electric şirkətinin tədqiqatçıları isidilən yeməkdə kalorilərin miqdarını müəyyən edən mikrodalğalı sobanın prototipini yaratmışlar

Bunun üçün alçaq enerjili mikrodalğalardan istifadə olunur. Doğrudur, yeməyin kalorisini ölçmək üçün hələlik onu blenderdən keçirib vahid kütlə halına salmaq lazımdır.

Sözgedən metodun mahiyyəti bundan ibarətdir: məhsulun ümumi çəkisi, habelə tərkibindəki suyun və yağların miqdarı məlumdursa, onun kalorisini dəqiq müəyyən etmək mümkündür. Adətən kalori şəkər, sellüloz və protein üçün hesablanır. Məhsulun ümumi çəkisindən su və yağları çıxmaqla, yeməyin tərkibində həmin məhsullar barədə təsəvvür əldə etmək olar. Xoşbəxtlikdən, bu mühüm göstəricilərin üçü də mikrodalğaların köməyi ilə çox sadə hesablanır.

Yağ, şəkər və su qatışıqları üzərində aparılan testlər göstərmişdir ki, əldə olunan nəticələr kalorinin müəyyən olunması üzrə ənənəvi texnologiyaların nəticələrindən cəmi 5-10 faiz fərqlənir.

Hazırda alimlər “virtual blenderin” köməyi ilə mikrodalğalı sobalara bərk məhsulların kalorilərini hesablamayı “öyrətmək” niyyətindədirlər. Bunun üçün onlar yeməyi mürəkkəb mikrodalğalı sahələrlə skanlamaq və boşqabda orta göstəriciləri müəyyən alqoritmlərlə müəyyən etməyi düşünürlər.



UŞAQLARI İZLƏMƏYƏ İMKAN VERƏN QOLBAĞIN TƏQDİMƏTİ

Cənubi Koreyanın LG şirkəti balaca uşaqların valideynlərinin onları izləməsinə imkan verən KizON qolbağının anonsunu təqdim etmişdir



Şirkətin saytındakı xəbərdə deyilir: “KizON məhz məktəbəqədər və kiçik məktəb yaşlı uşaqlar üçün yaradılmışdır. Qurğu GPS və Wi-Fi vasitəsilə real vaxt rejimində geolokasiya informasiyasını ötürür və beləliklə, valideynlərin smartfon vasitəsilə uşaqlarını izləməsinə imkan verir”. Valideynlər həmçinin uşağın hər hansı bir konkret yerdə nə vaxt olacağından xəbər tuta biləcəklər.

Bundan başqa, KizON qolbağında bir düyməni basmaqla uşaq oraya yazılmış nömrəyə zəng edə biləcəkdir.

Qurğunu 4.1 və daha yüksək platforma versiyasında

Android-smartfona qoşmaqla nömrəni yazmaq olar.

Valideynlər də uşağın qolundakı qurğuya zəng edə bilərlər, özü də yalnız müəyyən olunmuş nömrələrin zəngləri düşəcəkdir. Əgər uşaq 10 saniyə ərzində zəngə cavab verməsə, KizON avtomatik surətdə mikrofonu işə salacaqdır ki, valideyn uşağın ətrafında nə baş verdiyini eşitsin.

İstehsalçının bildirdiyinə görə, qurğu cərəyan mənbəyinə qoşulmadan 36 saat işləyə bilər. Cərəyan bitdikdə valideynlərə smartfonla xəbər gələcəkdir. KizON qolbağı rütubətə davamlı poliuretandan hazırlanmışdır, multfilm personajları ilə tərtib olunmuş bu qurğu mavi, çəhrayı və yaşıl rənglərdə buraxılacaqdır.

İyulun 10-da Cənubi Koreyada KizON qolbaqlarının satışı başlanmışdır. İlin sonunadək bu qurğu Avropa və Şimali Amerika bazarlarında satışa çıxarılacaq.

Hazırda daşınan elektronika texnologiya bazarının ən aktual trendlərindən biridir. IDC proqnozlarına görə, 2014-cü ildə bu tip qurğuların satışı üçqat artacaq və 19 milyon vahidə çatacaqdır. İstehsalçılar istifadəçiləri uşaq yaşından qacet gəzdirməyə öyrətməklə özləri üçün gələcəyin potensial loyal auditoriyasını yarada biləcəklər.

**AZƏRBAYCAN RESPUBLİKASININ KONSTITUSIYA MƏHKƏMƏSİ
“BEYNƏLXALQ HÜQUQ” İXTİSASINA ALİ HÜQUQ TƏHSİLİ STATUSU
VERMƏKLƏ SOSIAL ƏDALƏTİ BƏRPA EDİB**

Bir müddət əvvəl Azərbaycan Respublikasının Konstitusiyaya Məhkəməsi ölkənin təhsil və hüquq sistemi ilə bağlı çox vacib bir Qərar qəbul edib. Qərarın önəmi ali hüquq təhsili anlayışına aydınlıq gətirməklə yüzlərlə ali təhsilli kadra karyera qurmaqda maneçilik törədən boşluğun aradan qaldırılmasıdır. Konstitusiyaya Məhkəməsinin cari il iyulun 4-də qəbul etdiyi Qərara əsasən “Beynəlxalq hüquq” ixtisası “Hüquqsünaslıq” ixtisası ilə bərabər ali hüquq təhsili kateqoriyasına aid edildi.



PROBLEM NƏDƏN QAYNAQLANIRDI?

Bəlkə də buna qədər bir çoxları “Beynəlxalq hüquq” ixtisasının ali hüquq təhsili hesab edilməməsindən xəbərsiz idi. Bu məsələnin Konstitusiyaya Məhkəməsinin Plenumunda müzakirəyə çıxarılması artıq onun ciddiliyindən xəbər verirdi.

Konstitusiyaya Məhkəməsi bu məsələni Azərbaycan Respublikası Ali Məhkəməsinin sorğusuna əsasən müzakirəyə çıxarıb. Sorğuda qeyd olunurdu ki, vəkillik, notariat, prokurorluq, məhkəmələr və digər hüquq mühafizə orqanlarına işə qəbul edilən şəxslərin “ali hüquq təhsilli” olmaları nəzərdə tutulur. Lakin bu anlayış Konstitusiyada və qanunlarda açıqlanmadığından hansı ixtisaslar üzrə təhsil almış şəxslərin “ali hüquq təhsilli” hesab olunması məsələsi açıq qalıb və nəticədə qanunların tətbiqin-

də çətinliklər yaranıbdır.

Bu məsələ ilə əlaqədar Bakı Dövlət Universitetinin “Beynəlxalq hüquq” fakültəsinin bir qrup məzunu Azərbaycan Respublikası Prezidenti Administrasiyasına müraciət edərək problemin həll olunmasını xahiş ediblər.

**“BEYNƏLXALQ HÜQUQ” İXTİSASI NİYƏ ALİ
HÜQUQ TƏHSİLİ HESAB EDİLMİRDİ?**

Maraqlıdır, bəs “Beynəlxalq hüquq” ixtisası niyə ali hüquq təhsili hesab edilmirdi? Qeyd etmək lazımdır ki, “Beynəlxalq hüquq” fakültəsinə qəbul 1990-2008-ci illərdə aparılıb və 2000-ci ilədək bu fakültənin məzunlarına “Hüquqsünaslıq” ixtisası verilibdir. Lakin sonradan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 17 may tarixli qərarı ilə “Ali və orta ixtisas təhsili istiqamətlərinin və ixtisaslarının siyahısı”na “Beynəlxalq hüquq” istiqaməti əlavə edilib və bundan sonra bu fakültəni bitirənlərin diplomlarından “Hüquqsünaslıq” istiqaməti çıxarılıb. Bundan əlavə, qanunvericilikdə sonrakı dəyişikliklərə əsasən “Beynəlxalq hüquq” ixtisası üzrə tələbə qəbulu dayandırılıb. Belə ki, Nazirlər Kabinetinin 2009-cu il 12 yanvar tarixli qərarı ilə təsdiq olunan “Ali təhsilin bakalavriat səviyyəsi ixtisaslarının (proqramlarının) Təsnifatı”na “Beynəlxalq hüquq” ixtisası və istiqaməti daxil edilməyib. Bu dəyişiklik Azərbaycan təhsil sisteminin Avropa təhsil sisteminə uyğunlaşdırılması ilə əlaqədar həyata keçirilən islahatlarla bağlıdır.

Beləliklə, “Beynəlxalq hüquq” fakültəsinə bitirən, lakin uzun müddət ali hüquq təhsilli hesab edilməyən məzunlar müvafiq strukturlarda işə qəbul imkanından məhrum olublar. Hər iki sahədə peşə hazırlığı, tədris olunan proqramlar və fənlər eyniyyət təşkil etdiyi halda, “Beynəlxalq hüquq” fakültəsinin məzunlarının ali hüquq təhsilli hesab edilməməsi məqsədəuyğun sayıla bilməzdi. Konstitusiyaya Məhkəməsi öz Qərarı ilə məhz bu

sosial ədalətsizliyin aradan qaldırılmasına şərait yaratdı.

KONSTITUSIYA MƏHKƏMƏSİ ÖZ QƏRARINI NƏ İLƏ ƏSASLANDIRIB?

“Beynəlxalq hüquq” ixtisasının ali hüquq təhsili hesab edilməməsi bu ixtisas üzrə təhsil almış şəxslərin birbaşa Konstitusiyada təsbit olunan təhsil hüququnun həyata keçirilməsində məhdudiyyətlərin yaranmasına toxunan Konstitusiya Məhkəməsi öz Qərarında buna aydınlıq gətirir: “Təhsil hüququ bir sıra konstitusion hüquq və azadlıqlarla, o cümlədən əmək hüququ və dövlətin idarə olunmasında iştirak etmək hüququ ilə bilavasitə bağlıdır və onların həyata keçirilməsi üçün mühüm şərt kimi çıxış edir. Konstitusiyanın 35-ci maddəsinə əsasən hər kəsin əmək qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ var. Konstitusiyanın 55-ci maddəsi vətəndaşlara dövlət orqanlarında qulluq etmək imkanı yaradır”.

Bunu əsas götürən Konstitusiya Məhkəməsi qeyd edir ki, “Beynəlxalq hüquq” üzrə ali təhsil almış şəxslərin təhsilinin “ali hüquq təhsili” hesab edilməməsi onların ixtisasları üzrə fəaliyyət növü və iş yeri seçmək hüququnun məhdudlaşdırılmasına və Konstitusiyanın 35-ci və 55-ci maddələrində təsbit olunmuş hüquqlarından istifadə etmək imkanının deklarativ xarakter daşmasına səbəb olur. Bunları nəzərə alaraq, Konstitusiya Məhkəməsi ali hüquq təhsilinə “Beynəlxalq hüquq” üzrə ali təhsilin də aid olması ilə bağlı qərar çıxarıb.

Əslində bu qərar sosial ədaləti bərpa etməklə yanaşı, eyni zamanda, Azərbaycanda beynəlxalq hüquqa verilən önəmi də təsdiqləmiş oldu. Azərbaycan Respublikasının Konstitusiyasında beynəlxalq hüququn norma və prinsiplərinə böyük yer ayrılıb. Əsas Qanunumuzda vurğulanır ki, Azərbaycanda vətəndaş hüquq və azadlıqları beynəlxalq müqavilələr əsasında tənzimlənir. Bundan əlavə, Konstitusiyanın 151-ci maddəsində göstərilir ki, Azərbaycanın normativ hüquqi aktları ilə ölkənin tərəfdar çıxdığı dövlətlərarası müqavilələr arasında ziddiyyət yaranarsa, beynəlxalq müqavilələr tətbiq edilir.

BÜTÜN DAİRƏLƏRDƏ RƏĞBƏTLƏ QARŞILANAN QƏRAR NƏ KİMİ PERSPEKTİVLƏR VƏD EDİR?

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkənin milli qanunvericilik bazasının Avropa hüquq sistemində uyğunlaşdırılmasını

nəzərdə tutan bir sıra fərman və sərəncamlar imzalayıb. Dövlətimizin başçısının rəhbərliyi ilə beynəlxalq əlaqələr sahəsində davamlı addımlar atılır. Azərbaycanın BMT-nin Təhlükəsizlik Şurasına üzv seçilməsi, hazırda Avropa Şurasının Nazirlər Komitəsinə sədrlik etməsi və beynəlxalq aləmdəki digər uğurları dövlətimizin məqsədyönlü siyasətindən qaynaqlanır.

Konstitusiya Məhkəməsinin bu Qərarı da məhz belə bir vacib məqamda “Beynəlxalq hüquq” ixtisası üzrə təhsil almış kadrların potensialından məhkəmə, prokurorluq və digər hüquq mühafizə orqanlarında təkə beynəlxalq hüquq sahəsində yox, bütün digər hüquq sahələrində istifadə edilməsinə imkan verəcəkdir.

Təsadüfi deyil ki, ziyahılar, əlaqədar qurumların nümayəndələri, ölkənin hüquq ictimaiyyəti bu ədalətli və vaxtında verilmiş Qərarı rəğbətlə qarşılayıblar. Bunu Konstitusiya Məhkəməsinə daxil olan çoxsaylı məktublardan da aydın görmək olur. “Beynəlxalq hüquq” fakültəsinin məzunları da öz növbəsində hüquqlarının bərpasından son dərəcə məmnundurlar və buna görə minnətdarlıq bildirirlər.

Tam əminliklə demək olar ki, Konstitusiya Məhkəməsinin Qərarı vətəndaşların təhsil hüququnun müdafiəsi istiqamətində mühüm addım olmaqla bərabər, Azərbaycanın milli hüquq sisteminin təkmilləşdirilməsi, beynəlxalq standartlara uyğunlaşdırılması işinə də öz töhfəsini verəcəkdir. Doğrudan da, qloballaşan dünya milli və beynəlxalq hüquq sistemlərinə qarşılıqlı əlaqədə baxmağı tələb edir və bu mənada Azərbaycanın müvafiq icraedici orqanlarında hər iki sistemi mükəmməl bilən kadrlara böyük ehtiyac var. Konstitusiya Məhkəməsinin sözügedən Qərarı bu sahədə imkanların genişləndirilməsi baxımından da diqqətə layiqdir.

*Tural Aslanov,
Azərbaycan Respublikası Konstitusiya
Məhkəməsi protokol və
ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri*

AzərTAC
16.09.2014

MÜƏLLİM VƏ HƏKİMLƏRƏ DÖVLƏT QULLUQÇUSU STATUSU VERİLƏCƏK

Azərbaycanda müəllim və həkimlərə dövlət qulluqçusu statusunun verilməsi ilə bağlı konsepsiya hazırlanır



APA-nın xəbərinə görə, bunu Azərbaycan Respublikası Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri Bəhram Xəlilov deyib. B. Xəlilov bildirib ki, hazırda konsepsiya müvafiq dövlət orqanlarında razılaşdırılma mərhələsindədir.

Dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi barədə də danışan B. Xəlilov əlavə edib ki, bu il ölkədə qiymətləndirilmə ilə bağlı qaydalar təsdiq edilib, qüvvəyə minib. Komissiya sədri bu ildən bütün dövlət orqanlarında dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsinin tətbiq ediləcəyini vurğulayıb.

Azərbaycanda dövlət qulluğuna qəbul zamanı müsahibə mərhələsində yaranan problemlər barədə danışan B. Xəlilovun sözlərinə görə, hər iki mərhələ-həm müsahibə, həm də müsahibə obyektiv keçirilir: “Test

mərhələsində namizəd ancaq kompüterlə təmasda olur. Kompüter vasitəsilə namizədin biliyi qiymətləndirilir. Müsahibə mərhələsi əksər vaxtlarda bir çox suallar doğurur. Buna səbəb kimi bu mərhələdə 3 komissiya üzvü iştirak edir. Subyektivlik ola bilər. Ancaq biz çalışırıq ki, bütün bu subyektivliyi aradan qaldırmaq üçün bir sıra addımlar ataq. Eyni zamanda, müsahibə mərhələsində şəffaflığı təmin etmək üçün prosesin video çəkilişi aparılır. İstənilən şəxs də müsahibə mərhələsini izləyə bilər”.

AZƏRBAYCAN ƏHALİSİNİN SAYI

Bu il avqust ayının 1-nə Azərbaycan əhalisinin sayı 9540,4 min nəfərə çataraq, ilin əvvəlindən 63,3 min nəfər və ya 0,7% artıb

Dövlət Statistika Komitəsinin verdiyi məlumatlara görə, əhalinin sıxlığı bir kvadrat kilometrə 110 nəfər olub. Hazırda hər 1000 nəfər kişiye 1011 nəfər qadın düşür. Əhalinin ümumi sayının 53,2 faizi şəhər, 46,8 faizi kənd sakinləridir.

Bu ilin yanvar-iyul ayları ərzində ölkədə 95,4 min körpə doğulub və əhalinin hər 1000 nəfərinə hesabı ilə bu göstərici 17,4 təşkil edib.

Doğulanların 53,6%-ni oğlanlar, 46,4%-ni qızlar təşkil edir.

Bu ilin əvvəlindən Azərbaycanda 32,7 min ölüm halı qeydə alınıb və əhalinin hər 1 000 nəfərinə hesabı ilə ötən ilin müvafiq dövrü ilə müqayisədə ölüm əmsalı 6,1-dən 6,0-a qədər azalıb.



MƏSCİDLƏRDƏ KİTABXANA YARADILACAQ

*Bunu sentyabrın 18-də Prezident yanında
Bilik Fondunun icraçı direktoru Oqtay Səmədov deyib*

Onun sözlərinə görə, məscidlərə tək ibadət yeri kimi yanaşmaq düzgün deyil: "Bununla bağlı Bilik Fondu öz üzərinə düşən müvafiq işləri yerinə yetirir. Bu işdə mətbuat da bizə dəstək olmalıdır".

O.Səmədov qeyd edib ki, bu gün məscid təkə ibadət yeri deyil, həm də əhalinin, dindarların, Allaha sitayiş edənlərin tarixi kitablarla yaxından tanış ola biləcəyi yer olmalıdır: "Biz məscidlərdə kitabxana yaratmaq istəyirik. Xristian ölkələrində bu praktika mövcuddur".

Fond rəhbəri yas mərasimləri ilə bağlı məsələyə də münasibət bildirib. O qeyd edib ki, ölkədə yas mərasimləri ilə bağlı hər hansı qadağa yoxdur: "Hesab edirəm ki, biz əhali arasında maarifləndirmə işləri aparmaqla yas mərasimlərində israfçılığın qarşısını ala bilərik".



AZƏRBAYCANDA ƏN ÇOX MAAŞI NEFTÇİLƏR ALIR

Ölkə üzrə müxtəlif peşə sahələrindəki məvaciblərin həcmi açıqlandı

2014-cü ilin yanvar-iyul aylarında ölkə iqtisadiyyatında muzdlı çalışan işçilərin orta aylıq əmək haqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 6,1 faiz artaraq, 440,8 manat təşkil edib.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə sənaye, tikinti, nəqliyyat və s. sahələrdə işləyənlərin əmək haqqı daha yüksək olmuş və yanvar-iyul ayları ərzində sənayedə çalışanların orta aylıq əmək

haqqı 704,1 manat, tikinti kompleksində işləyənlərin əmək haqqı 625,1 manat, nəqliyyat sahəsində işləyənlərin orta aylıq əmək haqqı 545,0 manat, informasiya və rabitə sektorunda isə 725,9 manat təşkil edib.

"Əmək haqqı neft sektorunda 1756,0 manat, qeyri-neft sektorunda 407,5 manat, dövlət bölməsində 356,2 manat, özəl bölmədə 565,7 manat təşkil edib", - məlumatda deyilir.

ALBAN-UDİ XRİSTİAN İCMASININ SƏDRİ: "ALBAN KİLSƏSİ BƏRPA EDİLMƏLİ VƏ STATUSA MALİK OLMALIDIR"

Bunu sentyabrın 18-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində "Şöhrət" ordeni ilə təltif olunması ilə bağlı tədbirdə çıxış edən Alban-udi Xristian İcmasının sədri Robert Mobili deyib

R. Mobili bildirib ki, alban kilsəsinin fəaliyyətə başlaması Azərbaycanda və dünyada alban kilsələrinin bərpası və qorunması üçün çox mühümdür: "Universiteti bitirəndən sonra geoloq işlədiyim zaman alban abidələrinə ögey yanaşdığının şahidi oldum. Cəmiyyətdə bu kilsələrin erməni kilsəsi olması barədə yanlış rəy yaradılmağa çalışılırdı. Udilər həm etnik, həm də dini baxımdan fərqlidir. Bizim icmanın yaşaması və qayğı ilə əhatə olunması Azərbaycanda tolerantlığın bariz nümunəsidir. Biz alban kilsəsinin bərpa olunmasına çalışırıq.

Bu, alban kilsələrinə qarşı ermənilərin iddialarının tam aradan qaldırılmasına qarşı mübarizə istiqamətində də mühüm addım olacaq".

FACEBOOK İSTİFADƏÇİLƏRİNİN SAYI

*Dünyanın ən böyük sosial şəbəkəsi olan
Facebook-un Azərbaycandakı istifadəçilərinin sayı açıqlanıb*

Milli.Az xəbər verir ki, hazırda sosial şəbəkənin Azərbaycan segmentində 1 milyon 360 min nəfər qeydiyyatdan keçib. Bu barədə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat xidmətinin rəhbəri Müşviq Əmirov iyunun 20-də məlumat verib.

Qeyd edək ki, Facebook sosial şəbəkəsinin dünyada istifadəçilərinin sayı 1,5 milyard nəfərə yaxındır.

AZƏRBAYCANI DÜNYADA TURİZM DİYARI KİMİ TƏBLİĞ ETMƏLİYİK



Zəngin tarixi, mədəni irsi və əlverişli təbii şəraiti olan respublikamız iqtisadiyyatın digər sahələrində olduğu kimi, turizm sahəsində də nailiyyətlər qazanır. Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra ölkəmizdə turizmin inkişafına xüsusi diqqət yetirilir. Son 10 ildə ölkə rəhbərliyi tərəfindən bu sahəyə diqqət və qayğı milli turizm kompleksinin nəinki rəqabətə davamlılığını yüksəldib, onu dünyada öncüllər sırasına çıxarıb. Təsadüfi deyil ki, 2011-ci il ölkəmizdə "Turizm ili" olub. Artıq bir ildir ki, Azərbaycan Dünya Turizm Təşkilatının (DTT) İcraiyə Şurasının üzvüdür.

Ölkəmizə xarici turist axınının yüksəlişi, bölgələrdə daxili turizmin inkişafı, respublikamızın turizmle bağlı beynəlxalq tədbirlərə uğurla ev sahibliyi müvafiq qurumların üzünə daha böyük məsuliyyət qoyur. Bu baxımdan Azərbaycan Turizm Assosiasiyasının (AzTA) idarə heyətinin sədri Nahid Bağirovun müsahibəsini çoxsaylı oxucularımızla bölüşürük.

- Nahid müəllim, AzTA 2010-2014-cü illərdə ölkəmizdə turizmin inkişafına dair Dövlət proqramının icrası ilə bağlı hansı işləri görüb?

- İlk növbədə qeyd etmək istərdim ki, bir ictimai təşkilat kimi AzTA bu proqramın hazırlanmasında və həyata keçirilməsində fəal iştirak edib. Təşkilat otel biznesində peşəkar kadrların hazırlığı üçün Amerikanın Qonaqpərvərlik İnstitutu (AHLEI) ilə əməkdaşlıq çərçivəsində və müqavilə əsasında bu işi həyata keçirib. Bildiyiniz kimi, son illər Azərbaycanın bir sıra şəhərlərində, xüsusilə Bakıda 5 ulduzlu brend otellər istifadəyə verilib və bu əməkdaşlıq günün vacib tələbi idi.

AzTA-nın dəstəyi ilə bir çox turizm şirkətləri beynəlxalq və respublika səviyyəsində sərgilərdə respublikamızı yüksək səviyyədə təmsil ediblər. Təşkilatın təşəbbüsü ilə ölkə daxilində və xaricində keçirilən infoturlar vasitəsilə ölkəmizin turizm potensialı təbliğ və təşviq olunub.

Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Turizm İnstitutu ilə sıx əməkdaşlıq çərçivəsində ekskursiya bələdçilərini hazırlayır və 2015-ci ildə ilk Avropa oyunlarına hazırlıqla əlaqədar bu iş davam edir. Bundan əlavə, nazirlik ilə birgə turizm obyektlərində xidmət səviyyəsini yüksəltmək üçün keçirilən monitorinqlərdə fəal iştirak edirik.

2011-ci il - "Turizm ili"nin tədbirlər planının hazırlanmasında və həyata keçirilməsində də yaxından iştirak etmişik.

Ölkəmizin uğurla ev sahibliyi etdiyi "Evrovisin-2012" mahnı müsabiqəsinin rəsmi tərəfdaşı olmuş AzTA qonaqların qarşılınması, otellərə yerləşdirilməsi və digər xidmətləri ilə ona göstərilən böyük etimadı doğruldub.

Təşkilatımız yeni turizm marşrutlarının hazırlanmasında, Dünya Bankının dəstəyi ilə respublikanın şimal-qərb regionunda turizmin inkişafı layihəsində də fəal iştirak edir. Dünya Bankının dəstəyi, Əmək və Əhəlinin Sosial Müdafiəsi Nazirliyi ilə birlikdə 33 turizm peşə standartlarını hazırlamışıq. Beləliklə, AzTA-nın Dövlət proqramının həyata keçirilməsi istiqamətində fəaliyyəti bu gün də davam edir.

- AzTA-nın cari layihələrinin icra vəziyyəti və gələcək planları barədə nə deyə bilərsiniz?

- AzTA hazırda 60-dək aparıcı oteli, 90-dan çox turizm şirkətini öz ətrafında birləşdirir. İctimai təşkilat kimi onların maraqlarını müxtəlif səviyyələrdə, o cümlədən dövlət qurumlarında qoruyur.

Layihələrimizdən biri də beynəlxalq şəbəkə sisteminə daxil olan otellərin baş menecerlərinin Azərbaycan Turizm İnstitutunda ilk mühazirələrini təşkil etmək olub.

AzTA qida, humanitar kolleclərinin, Bakı Turizm Peşə Məktəbi tələbələrinin turizm şirkətlərində və otellərdə təcrübə keçmələrini, Tu-

rizm İnstitutu ilə birlikdə otellərin ön büro üçün peşəkarların hazırlanmasında kurslar təşkil edib. UNESCO və Təhsil Nazirliyinin əməkdaşlığı ilə reallaşdırılan layihələrdə, ilk peşə - kurikulumların tədrisi olan mehmanxana inzibatçısı kitabının meydana çıxmasında AzTA-nın rolu böyükdür.

Təşkilatımız İsmayilli rayonunda açılmış turizm peşə məktəbi üçün qeydiyyatçı ixtisası üzrə peşə standartlarını hazırlayıb. "Era Style" turizm şirkəti ilə birgə layihəmizə uyğun olaraq turizm ixtisaslı tələbələr Türkiyəyə təcrübəyə göndərilib.

AzTA-nın gələcək planlarından biri də regionlarda hotel və restoran biznesi üçün kursların təşkilidir. Bu məqsədlə Qəbələ, Qusar, İsmayilli turizm peşə məktəbləri və Mingəçevir turizm kolleci ilə sıx əməkdaşlıq edirik.

Regionlara və xarici ölkələrə turizm şirkətləri üçün infoturların təşkili də planlaşdırılır.

Təşkilatımız turizm şirkətləri və otellərin xidmət heyəti üçün müxtəlif ixtisaslar üzrə qısa müddətli kurslar keçirir. Turistlərin tələbatına uyğun yeni marşrutların və xidmət növlərinin hazırlanmasında turizm şirkətləri və otellərlə sıx əlaqədə çalışırıq.

Biz həm də Mədəniyyət və Turizm Nazirliyi, turizm təhsil ocaqları və digər qurumlar ilə yeni layihələr üzərində işləyirik.

- AzTA-nın beynəlxalq əlaqələrinin daha da genişlənməsi istiqamətində hansı işlər görülür?

İlk növbədə qeyd etmək istərdim ki, 2013-cü ildə Afrika qitəsinin Zambiya dövlətində keçirilən Dünya Turizm Təşkilatının XX Baş Assambleyasında AzTA-nın sədri, DTT-yə qoşulmuş üzv ölkələrin İcraiyə Bürosunun Avropa üzrə vitse-prezidenti seçilib. Eyni zamanda DTT-nin Avropa komissiyasının növbəti iclasının bu il ərzində Bakıda keçirilməsinə dair qərar qəbul olunub. Azərbaycan bu nailiyyəti ilə beynəlxalq turizmde nüfuzunu bir daha təsdiq etdi.

AzTA-nın beynəlxalq turizmde nüfuzu ildən-ilə artır. Artıq Rusiya, Qazaxıstan, Türkiyə, Gürcüstan və digər ölkələrin turizm assosiasiyaları, eləcə də Dünya Turizm Bələdçilər Assosiasiyası ilə əməkdaşlıq memorandumları imzalanıb.

Bir sıra beynəlxalq konfrans və sərgilərdə, o cümlədən Həştərxanda "Turizm və rekreasiya" beynəlxalq elmi-praktiki, Moskvada MDB ölkələri ilə mədəni dərk etmə turizm beynəlxalq konfransında, Koreyada DTT-nin konfransında, Serbiyada "Balkan ölkələri - Azərbaycan forumunda", İzmirde keçirilən sərgidə AzTA təmsil olunub və fəal iştirak edib. Biz İATA (Beynəlxalq Hava Nəqliyyatı

Assosiasiyası) ilə də əməkdaşlıq edirik.

Cari ildə bir sıra assosiasiyalarla əməkdaşlıq sazişləri imzalanıb. Beynəlxalq turizm əlaqələrinin möhkəmləndirilməsində AzTA öz səylərini genişləndirir.

- Turizm sektorunda mövcud problemlərin həlli istiqamətində hansı işlər görülür?

- Hər sahədə olduğu kimi, turizm sektorunda da problemlər olur. Səviyyəli peşəkar kadrların çatışmazlığı, xidmətin istənilən səviyyədə olmamağı, zəif idarəçilik, sahibkarlarla menecerlər arasında anlaşılmazlıq və digər bu kimi problemlərə regionlarda daha çox rast gəlinir. AzTA fəaliyyətini bu problemlərin aradan qaldırılması istiqamətində genişləndirir.

Bir sıra otellərin lisenziyasız fəaliyyəti bizi düşündürməli, yerli icra orqanları bu işdə Mədəniyyət və Turizm Nazirliyinə yardımçı olmalıdır. Çünki lisenziyasız fəaliyyət göstərən turizm obyektləri qeyri-qanunidir və onların fəaliyyəti müvafiq səlahiyyətli orqanlar tərəfindən dayandırılmalıdır. Belə obyektlər məsuliyyət daşımır və təbii ki, onlarda xidmət səviyyəsi aşağıdır. Yaxud bir sıra turizm şirkətləri turistlərlə müqavilə bağlamırsa və onları sığorta ilə təmin etmirsə, o turizm şirkətləri cəzalandırılmalıdır. AzTA bu halların qarşısını almaq üçün turistlər arasında marifləndirici iş aparır.

- Azərbaycan Turizm Assosiasiyasının saytında hansı yeniliklər etməyi planlaşdırırsınız?

Saytımızda turizm, şirkətlərin fəaliyyəti, otellərdə tətbiq olunan innovasiyalar, beynəlxalq turizmə aid materiallar öz əksini tapır. Burda turizm obyektləri, muzeylər, teatrlar, Azərbaycanın və Bakının görməli və gəzməli yerləri barədə məlumatlar toplanıb. Təbii ki, turizmin inkişafı ilə əlaqədar sayt mütəmadi yeniləşməli və yeni məlumatlarla zənginləşməlidir. Təşkilatımız bu sahədə turizm şirkətləri və otellərlə informasiya mübadiləsi aparır. Ümidvarıq ki, yaxın gələcəkdə AzTA-nın saytı daha zəngin məlumatlarla turistləri və turizm mütəxəssislərini cəlb edəcək.

-Maraqlı müsahibəyə görə təşəkkür edirik.

*Gözəl Ağayeva,
AzərTAc
06. 09. 2014*

XOLESTERİNİN SƏVİYYƏSİ İNSANIN CİNSİNDƏN VƏ SOSİAL STATUSUNDAN ASILIDIR

Kembridc Universitetinin (Böyük Britaniya) mütəxəssisləri sübut ediblər ki, insanın cinsi, sosial statusu və gəlir səviyyəsi ilə onun qanının tərkibindəki “zərərli” xolesterinin səviyyəsi arasında sıx qarşılıqlı əlaqə vardır



Belə ki, kişilərdə xolesterinin miqdarı fiziki yükün olub-olmamasından çox asılıdır. Artıq piylər və xolesterin damarlarda qanın normal sürətlə hərəkət etməsinə, qanın axıcılığına mane olur.

AzərTAC “The Daily Mail” qəzetinə istinadla xəbər verir ki, araşdırmada 39-79 yaşlı 22 mindən çox könüllü iştirak edib. Alimlər bədən kütləsinin indeksi, istehlak olunan alkoqolun miqdarı və adamların sosial statusu kimi göstəriciləri nəzərdən keçiriblər. Qanda xolesterinin səviyyəsi analiz edilib.

Əldə olunan məlumatlar mütəxəssislərin ehtimallarını təsdiqləyib. Yaxşı təhsilli qadınlarda xolesterinin səviyyəsi aşağı olub. Maraqlıdır ki, bu göstərici istehlak edilən alkoqolun miqdarından asılı olmayıb. Qadınlarda

xolesterinin səviyyəsi kişilərlə müqayisədə nisbətən yüksəkdir. Kişilərdə xolesterinin miqdarı onların həyat tərzindən – alkoqola meyilliyindən, idmanla məşğul olub-olmamasından və işinin tipindən çox asılıdır.

Alimlər belə hesab edirlər ki, fiziki yük “zərərli” xolesterinin səviyyəsini aşağı salır və ürək-damar sistemi xəstəliklərinin qarşısını alır.

RUSİYA ALİMLƏRİ QRİPƏ QARŞI YENİ VAKSİN HAZIRLAYIBLAR

Rusiyanın “Mikrogen” Elm-İstehsalat Birliyinin “İmmunopreparat” müəssisəsinin Ufadaki filialının mütəxəssisləri yeni dərman düsturu - qripə qarşı tez təsir göstərən vaksin üçün patent alıblar

Yeni vaksinin hazırda dərman bazarında təqdim edilən analoqlarla müqayisədə üstünlüyü ondan ibarətdir ki, onun tərkibində virusların daxili antigenləri vardır. Virusların antigenləri qripə virusunun bir sıra ştammlarından adyutatlardan xilas olmağa kömək edir.

Rusiyalı alimlərin yeni vaksini qripə qarşı preparatların üçüncü nəslinə aiddir. Bu, ən yaxın gələcəkdə qripə qarşı pandemik vaksinlərin seçimində və hazırlanmasında istifadə edilə biləcək bir vasitədir.

Qeyd etmək lazımdır ki, vaksinlərin ilk satışı 2016-cı ildə nəzərdə tutulub. O vaxtadək preparat bütün lazımı sınaqlardan keçməlidir.

МИКРОГЕН

YAPONLAR YANIQLARIN MÜALİCƏSİ ÜÇÜN UNİKAL MATERIAL YARADIBLAR

Amerika Kimya Cəmiyyətinin avqustun 14-də keçirilmiş konfransında Yaponiya mütəxəssisləri elm aləminə yanığ müalicəsi üçün nanomaterial təqdim ediblər

Süd turşusu əsasında polimerdən hazırlanmış nanovərəqlər bədənə istənilən relyefini örtmək üçün idealdır. Polimer zədələnmiş sahədə son dərəcə nazik təbəqə yaratmaqla yaranı patogen bakteriyalardan qoruyur. Bir istifadə zamanı effekt üç gün davam edir. Təkrar istifadədə altı günlük müdafiədən danışmaq olar. İndi bu ixtiranın müəllifləri heyvanlar üzərində geniş tədqiqatlar aparmaq, sonra isə klinik sınaqlar keçirmək niyyətindədirlər.

İSPANAQDAN MÜNTƏZƏM ŞƏKİLDƏ İSTİFADƏ ARTIQ ÇƏKİDƏN XİLAS OLMAĞA YARDIM GÖSTƏRİR

İsveçin Lunda Universitetinin mütəxəssisləri müəyyən ediblər ki, ispanaqdan müntəzəm şəkildə istifadə etmək artıq çəkiddən xilas olmağa kömək edir. Bunun ispanağın tərkibində olan tilakoidlərlə bağlı olduğu müəyyənləşib.

Aparılmış tədqiqatlarda 38 qadın iştirak edib. Həmin qadınlara hər səhər tərəvəzli kokteyl verilib. İştirakçıların bir hissəsinin kokteylinə 5 qram ispanaq suyu, digərlərinin kokteylinə isə plasebo əlavə olunub. Eksperiment gizli şəkildə aparıldığından könüllülər nə içdiklərini bilməyiblər. Eksperiment iştirakçıları xüsusi pəhrizə riayət etməli və üç ay ərzində idmanla məşğul olmalı idilər. Alimlər qadınlara qidalanmasını da məhdudlaşdırıblar. Nəticədə ispanaq qəbul edən iştirakçılar orta hesabla 5 kiloqram, nəzarət qrupuna aid olanlar isə 3,5 kiloqram çəkiddən azad olublar.

Maraqlıdır ki, birinci qrupda olan könüllülər qeyri-sağlam qidaya meyliyini hiss etmədilər və onlar tez bir zamanda sağlam qidaya, tərəvəzli kokteylərə öyrəşdilər. Alimlərin fikrincə, ispanağın şirəsi qidaya meyilliyin 95 faizədək qarşısını alır.

Tilakoidlər insan orqanizmində doyumluluq hormonunun yaranmasına səbəb olur, yağlı və zərərli qidaları unudaraq pəhrizə riayət etməyə kömək edir. Alimlər ispanağa diqqət yetirməyi və onu gündəlik rasiona əlavə etməyi məsləhət görürlər.



DİFFUZ SKLEROZLU XƏSTƏLƏRƏ DUZLU YEMƏK OLMAZ

Əgər həkimlər "diffuz skleroz" diaqnozu qoyublarsa, qida rasionunda çox duzlu yeməklərdən imtina etmək lazımdır, hətta nisbətən az miqdarda duz da xəstəliyin şiddətlənməsinə səbəb ola bilər



AzərTAc "The Toronto Sun" qəzetinə istinadən xəbər verir ki, Raul Karrea adına Nevroloji Tədqiqatlar İnstitutunun (Toronto, Kanada) alimləri belə qənaətə gəliblər. Alimlər istehlak olunan duzun miqdarı ilə xəstəliyin gedişi arasında əlaqəni araşdıraraq müəyyənləşdiriblər ki, diffuz sklerozdan əziyyət çəkən adam nə qədər çox duzlu yemək yesə, onun əsas xəstəliyi ilə bağlı problemləri də bir o qədər çox olar. Alimlər zəifləyən formalı diffuz sklerozu olan 70 pasiyentin sidiyini və qanını analiz ediblər. Analizin nəticələrinə əsasən könüllülərin bir gün əvvəl nə qədər duz qəbul etdiklərini demək mümkün olub. Doqquz ay ərzində hər pasiyentdən üç dəfə bioloji maye (qan və sidik) nümunələri analiz edilib

2010-cu ildən 2012-ci ilədək məlumat toplanıb. 2013-cü ilin yayında eyni diaqnozlu 55 pasiyentin iştirakı ilə analoji tədqiqatlar aparılıb. Adamlar hərəsi gündə orta hesabla 4 qram duz qəbul ediblər. Bəziləri duzun miqdarını iki qramadək azaldıblar. Mütəxəssislər pasiyentlərə qəbul etdikləri duzu azaltmağı məsləhət görürlər.

YADDAŞI YAXŞILAŞDIRMAĞIN YENİ ÜSULU

Yaddaş pozğunluğundan heç kəs sığortalanmayıb

Dünyanın bütün ölkələrinin alimləri yaddaşı yaxşılaşdırma mexanizmlərini axtarıb tapmağa çalışırlar. Son tədqiqatların nəticələrinə görə, baş beyinin maqnitlə stimulyasiyası yaddaşı yaxşılaşdırma bilər. Şimal-Qərb Universitetinin (ABŞ) alimləri 21-40 yaşlı könüllülərin iştirakı ilə aparılmış tədqiqatların nəticələrinə əsasən bu kəşfi ediblər.

Qeyd etmək lazımdır ki, alimlər beyinin müxtəlif patologiyalarının müalicəsi üçün bu metoddan istifadə etməyi planlaşdırırlar.

DARÇININ DAHA BİR FAYDASI

Alimlər müəyyən etmişlər ki, adi darçın Parkinson xəstəliyinin müalicəsinə kömək edir



Raş Universiteti nəzdindəki tibb mərkəzinin mütəxəssisləri müəyyən etmişlər ki, adi darçının təbabət üçün son dərəcə faydalı xüsusiyyətləri vardır. AzərTAc “Ani News”ə istinadla xəbər verir ki, Onun tərkibinə daxil olan maddələr insanın baş beyinində degenerativ prosesləri ləngidir. Darçın Parkinson xəstəliyindən əziyyət çəkən xəstələrə daha faydalıdır.

Tədqiqatlar zamanı müəyyən olunmuşdur ki, darçın yeyilən zaman orqanizmdə natrium benzoat əmələ gəlir. Bu maddə baş beyinə rahat daxil olaraq sinir toxumasının qorunmasına cavabdeh olan zülalların dağılması prosesini yavaşdır.

Qeyd edək ki, bu zülallar parkinsonizm zamanı ciddi xəsarət alır. Eksperiment laboratoriya siçanları üzərində aparılmışdır. Məlum olduğu kimi, siçanlar ilə insanın sinir sistemi eyni qanunlara tabedir.

Alimlər hesab edirlər ki, bu kəşf Parkinson xəstəliyinin inkişafını yavaşdan ən təhlükəsiz vasitəni işləyib hazırlamağa kömək edəcəkdir.

DIABETİN MÜALİCƏSİ ÜÇÜN YENİ METOD

Britaniyalı genetiklər diabetin müalicəsi üçün yeni metod yaradılmasının bir addımlığındadırlar

İrsilik birinci və ikinci tip diabetin inkişafını müəyyənləşdirən əsas amillərdəndir. Birinci tip diabet orqanizmdə insulini çatışmazlığı ilə əlaqədardır. Xəstəlik erkən yaşlarda (adətən 8-20 yaşda) inkişaf edir və autoimmun proseslərlə, genetik amillərlə müəyyənləşdirilir. Şəkərli diabetin ikinci tipi düzgün olmayan qidalanma, hipodinamiya səbəbindən inkişaf edir. Alimlər genetik amili də təsdiq edirlər.

AzərTAc “CTV News” saytına istinadla xəbər verir ki, britaniyalı alimlər diabetin genetik amillərin təsiri altında formalaşması mexanizmlərini açıqlamışlar. Tədqiqatçılar silsilə eksperimentlər nəticəsində siçanların qanında qlükozanın yaranması prosesini ləngidə biliblər. Bunun üçün cəmi bir geni dəyişmək tələb olunub. Bu, laboratoriya heyvanlarında metabolizmi yaxşılaşdırmağa, hüceyrə qidalanmasını tənzimləməyə imkan verib. Alimlər insulini və hormon emal edən bir sıra beta hüceyrələrin istehsalı prosesini sürətləndiriblər.

Ola bilsin ki, bu texnologiya gələcəkdə şəkərli diabetin müalicəsi üçün yeni preparatların əsasını təşkil edəcək.



BAŞ BEYNİN HORMONLARI İNSANLARI ÇOX YEMƏYƏ MƏCBUR EDİR

Niderland Krallığının paytaxtı Amsterdamda Tibb Mərkəzinin alimləri baş beynin tədqiqatı zamanı sübut etdilər ki, baş beynimizin daimi istehsal etdiyi müəyyən kimyəvi maddələr bəzi hallarda çox yeməyə gətirib çıxarır və piylənməyə səbəb olur

Bu qrupa hətta normal çəkiddə olan insanlar da düşə bilər. Dofamin hormonunun miqdarının oynaması insanın çox yemək meylini müəyyən edir.

AzərTAc xarici KİV-ə istinadla xəbər verir ki, bu məlumatlar könüllülərin iştirakı ilə eksperiment zamanı müəyyən olunub. Tədqiqatda iştirak edənlərə neytral təsvirli şəkillərə baxmaq təklif edilib. Şəkillərin arasında yemək təsvirli şəkillər də olub. Tədqiqatın nəticələrinə görə, yemək təsvir olunan şəkillərə tez reaksiya verən insanların daha çox

qidalanmaya ehtiyacları var.

Sonrakı analizlər və müayinələr alimlərin nəzəriyyəsini təsdiqləyib. Əksər hallarda yeməyə tez reaksiya verməyin dofamin hormonunun yüksək fəallığı ilə əlaqədar olduğu müəyyən edilib. Alimlər hesab edirlər ki, çox yemək bəzi insanlarda anadangəlmədir. Belə qrup insanlar öz qida rasionuna daha diqqətlə yanaşmalı və sağlam qidaya üstünlük verməlidirlər.

MOZAIKA

GÜRCÜSTAN PREZİDENTİ EVLƏNDİ

*Gürcüstan Prezidenti Georgi Marqvelaşvili
vətəndaş nikahında olduğu Maka Çiçua ilə rəsmi nikaha girib*

Xanım M.Çiçua jurnalistlərə deyib ki, nikah mərasimi bu gün dövlət başçısının şəxsi evinin olduğu Duşetidə (ölkənin şərq) baş tutub.

G.Marqvelaşvili və M.Çiçua uzun illərdir bir yerdə yaşayırlar. Onları vaxtilə övladları Maşo və Anna tanış ediblər.



FIRILDAĞI FAŞ OLDU

Londonun Palmers-Qrin səmtinin sakini Devid Hammond nişanlısı ilə birlikdə Braziliyada tətildə olarkən qarətə məruz qaldığını demişdi.



O, polisə müraciət etmiş, quldurların ölüm təhdidi ilə qarşılaşdığını söyləmişdi. 27 yaşlı Devid onu da söyləmişdi ki, Rio-de-Janeyro şəhərində quldurlar sevgilisinin baqmağındakı brilyant üzüyü oğurlayıblar. Üzüyün qiyməti isə 20 min funt-sterlinq idi.

Britaniyaya qayıdandan sonra Devid sığorta şirkətinə müraciət etmiş,üzüyün dəyərinin ödənilməsinə nail olmuşdu.

Aylar keçib və qəflətən işin üstü açılıb.Belə ki,Devidin nişanlısı “üzük oğurluğu” nu untmuş,”itmiş” üzüyü barmağına taxaraq şəkil çəkdirmiş,sonra da həmin fotosəkli Facebook-a yükləmişdi. Sığorta şirkətinin əməkdaşları da bunu

görüblər və polisə xəbər veriblər.

Devid Hammond barəsində cinayət işi açılıb və o,məsuliyyətə cəlb olunub

“MESSİ” ADININ QOYULMASI QADAĞAN EDİLDİ

*Argentinanın Rosario şəhərində yeni doğulan uşaqlara
“Messi” adının qoyulmasına icazə verilmir.*

Buna ölkədə minlərlə valideynin öz körpəsinə həmin adı qoymaq istəməsi vadar edib. Bundan başqa, “Messi” soyaddır və onun ad kimi uşqlara qoyulması qanunla yolverilməzdir.

Qeyd edək ki, “Barselona” və Argentinanın millisinin ulduz futbolçusu Lionel Messi 1987-ci ildə Rosario şəhərində anadan olub.





BRİTANIYA KRAL AİLƏSİNİN YENİ ÜZVÜ DÜNYAYA GƏLƏCƏK

Kensington sarayından verilən məlumata görə, Şahzadə Villiam və xanımı Katerina, kral nəslinin davamçısı 13 aylıq şahzadə Corcdan sonra 2-ci uşaqlarını gözləyirlər. Həmin uşaq qardaşı Corcdan sonra 4-cü vəliəhd olacaqdır.

Britaniyanın Baş naziri Devid Kameron sentyabrın 9-da cütlüyü təbrik edib.

İSVEÇ TƏLƏBƏLƏR ÜÇÜN UCUZ MƏNZİL PROBLEMİNİN HƏLLİNİ TAPDI

İsveçin "Tengbom architects" şirkətinin memarları tələbələr üçün ucuz və komfortlu mənzil probleminin həllini tapıblar

AzərTAC-ın verdiyi xəbərə görə, fabrikdə çoxqatlı fanerdən hazırlanmış ev ekoloji, estetik görünüşlü və tələbələrin cibinə uyğundur. Sahəsi 10 kvadratmetr olan evdə yataq, mətbəx və vanna otaqları yerləşir.

Tavandakı yataq otağına divara bərkidilmiş və taxtadan düzəldilmiş pilləkənlər aparır.

Artıq cari ildə belə evlərdən 22-i tələbələri qəbul edəcək.



BU TƏYYARƏNİ ANCAQ QADINLAR İDARƏ EDİR



Türk Hava Yollarına məxsus "Airbus 320" təyyarəsinin bütün uçuş komandası qadınlardan təşkil olunub

Pilotlar, mühəndis, xidmət personalını bütünlüklə qadınlar təşkil edir. Təyyarənin kapitanı pilot Anuprita Magara, ikinci pilot Ayşe Tila Haberdar bununla Türkiyə hava yolları tarixinə adlarını yazdırbılar.

Bu, Türkiyədə 81 ildən sonra ilk belə hadisədir. İndiyədək türk xanımları təyyarəni pilot kimi idarə etsə də, ikinci pilot kişi olub.

ORİJİNAL RESTORAN

Yaponiyada ağac üstündə unikal bir restoran tikilmişdir

Bu orijinal restoranı yaponiyalı dizaynerlər Okinava adasında inşa etmişlər. Yerdən 6 metr hündürlükdə olan restoran banyan adlanan ağac budaqlarının arasında yerləşir.

Maraqlıdır ki, ora yalnız vintvari pilləkən və ya ağacın kökündə gizlədilmiş liftlə qalxmaq mümkündür.




FİDEL KASTRONUN AVTOMOBİLLƏRİ TAKSİ OLUR

Bundan sonra Kubaya səfər edən turistlər ölkənin keçmiş lideri Fidel Kastronun şəxsi avtomobillərində gəzə biləcəklər

Kastronun bütün avtomobilləri Kubanın "Kubataksi" taksi mərkəzinə verilib. "Turistlər avtomobilin yiyəsinin kimliyini deyən kimi onlar arxa oturmaqda oturub, təəccüblənir, buna inanmadıqlarını söyləyirlər" -deyə, taksi sürücüsü bildirib.

Fidel Kastronun avtomobilləri keçmiş SSRİ-də istehsal olunub. Onun kolleksiyasında məşhur "Çayka" maşını ilə yanaşı "QAZ" və "ZİL" zavodlarının istehsal etdiyi maşınlar da var. Onların bir çoxunu SSRİ-nin keçmiş lideri Nikita Xruşov Kastroya hədiyyə edib.

Mənbə bildirib ki, dövlət taksi firması "Kubataksi"-nin 24 avtomobil alaçağı gözlənilir.



ROMA KOLİZEYİNDƏN VAXTILƏ YAŞAYIŞ BİNASI KİMİ İSTİFADƏ OLUNMUŞDUR

Qədim Romanın amansız qladiator döyüşləri və möhtəşəm tamaşalarla assosiasiya olunan ən möhtəşəm və əhəmiyyətli tikililərindən biri - Kolizeydən vaxtilə yaşayış binası kimi istifadə olunmuşdur



Belə bir sensasiyalı qənaətə Roma Universitetinin alimləri gəlmişlər. Onlar qazıntılar zamanı müəyyən etmişlər ki, dünya şöhrətli Kolizey IX-XIV əsrlərdə indiyədək heç kəsə məlum olmayan bir həyat qaynamışdır. 1349-cu ilə qədər Kolizey ayrı-ayrı sahələrə bölünmüşdür. Burada şəxsi evlər, sənətkar emalatxanaları və atelyelər olmuşdur.

Nəşr yazır ki, iyulun 6-dan etibarən hər ayın birinci bazar günü İtaliyanın dövlət muzeylərinə və arxeologiya zonalarına, o cümlədən Kolizeyə giriş pulsuz olacaqdır.

ÇİNDƏ DÜNYANIN ƏN BÖYÜK BİNASI TİKİLMİŞDİR

Sahəsi 1,76 milyon kvadratmetr olan bu binaya Sidneyin 20 opera teatri və ABŞ-ın Pentaqon binası böyüklüyündə 3 tikili yerləşə bilər

"The New Century Global Center" adlanan binanın uzunluğu 500 metr, eni isə 400 metrdir. Burada çoxsaylı ticarət mərkəzləri və ofislər yerləşəcəkdir. Bundan əlavə, binada Beynəlxalq tədbirlərin və yarışların keçirilməsi də nəzərdə tutulur.

Ölkə rəhbərliyi 2020-ci ilədək binanın yerləşdiyi ərazinin yaxınlığında aeroport tikilməsini planlaşdırır.



“BAKI - 2015” AVROPA OYUNLARI YENİ BRENDİNİ TƏQDİM ETDİ

“Bakı - 2015” Azərbaycanın tarixi, irsi və mədəniyyətini Avropanın böyük idmanı ilə birləşdirən yeni brendini təqdim edib



Bakının təbii gözəlliyini əks etdirən rəngarəng və heyranedicə yeni brend imici yarış obyektləri, biletlər, uniformalar və ilk Avropa Oyunları ilə bağlı satılan bütün əşyalarda əks olunacaq.

Yeni brendin mərkəzində Azərbaycan folklorunda birliyin simvolu olan nar ağacının təsviri var. Azərbaycan irsinin və mədəniyyətinin tarixi simvolları və müxtəlif idman növü və fənlərinin diqqət cəlb edən qrafikaları nar ağacının budaqları ilə bir-birinə bağlanır.

“Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsinin (BAOƏK) Əməliyyatlar üzrə baş direktoru Saymon Kleq qeyd edib ki, yeni brend “Bakı - 2015” üçün dinamik, yeni özünü-ifadə tərzidir: “Bu, qədim Azər-

baycan irsi və ölkənin təbii gözəlliyi ilə bağlı qürur hissimizin, həmçinin bizim bütün Avropanın zövq ala biləcəyi innovativ idman yarışını gerçəkləşdirmək istəyimizin simvoludur. Qarşıdan gələn həftələr və aylar ərzində bu brend Avropa Oyunları ilə sinonim olacaq və bizim burada, Azərbaycanda mövcudluğumuzun bütün cəhətləri ilə vizual əlaqə təmin edəcək”.

AZƏRBAYCANDA DAHA BİR DÜNYA ÇEMPİONATI KEÇİRİLƏCƏK

Bakı yelkənli qayıqların 470 Olimpiya sinfi üzrə 2016-cı ildə keçiriləcək dünya çempionatına ev sahibliyi edəcək

Azərbaycan Yelkənli İdman Federasiyasının mətbuat xidmətindən bildirişlər ki, sentyabrın 8-də Yunanıstanın Afina şəhərində yelkənli qayıqların 470 Olimpiya sinfi üzrə Beynəlxalq Assosiasiyanın Baş Assambleyası keçirilib. Assambleya çərçivəsində yelkənli qayıqların 470 Olimpiya sinfi üzrə 2016-cı ildə keçiriləcək dünya çempionatına ev sahibliyi edəcək ölkənin müəyyən edilməsi məqsədilə səsvermə keçirilib.

Assambleyada 254 səs çoxluğu ilə Azərbaycanın yelkənli qayıqların 470 Olimpiya sinfi üzrə 2016-cı ildə keçiriləcək dünya çempionatına ev sahibliyi etməsi barədə qərar qəbul olunub.

Afina şəhərində keçirilmiş Assambleya çərçivəsində Azərbaycan Yelkənli İdman Federasiyasının nümayəndələri təqdimat keçiriblər.

Mötəbər beynəlxalq tədbirlərin keçirilməsində böyük təcrübəsi olan Vətənimizin paytaxtı, daim yeniləşən, müasirləşən və xüsusilə də küləklər şəhəri olan Bakının yelkənli qayıqların 470 Olimpiya sinfi üzrə 2016-cı ildə keçiriləcək dünya çempionatına ev sahibliyi etməsinin doğru seçim olduğu Beynəlxalq Yelkənli İdman Federasiyasının nümayəndələri və Assambleyanın iştirakçıları tərəfindən xüsusilə vurğulanıb.

“ÇELSI”YƏ YENİ TƏKLİF

“Türk Hava Yolları” şirkəti 22 milyon avro luq təklif ilə “Çelsi”yə müraciət edib

“Samsung” ilə forma sponsorluğu başa çatmaq üzrə olan “Çelsi” futbol klubuna dünyanın nüfuzlu türk şirkətlərindən biri himayədarlıq təklif edib.

Bu barədə məlumatı İngiltərənin “Daily Mail” qəzeti yayıb. Məlumatla görə, 2005-ci ildən bəri forma sponsorluğu üçün “Samsung” ilə əməkdaşlıq edən “Çelsi” 2013-cü ildə müqavilənin vaxtını uzatsa da müddəti qısa saxlayıb.

Müqavilə müddətinin az olduğunu bilən “Türk Hava Yolları” isə 22 milyon avro luq təkliflə “Çelsi”yə müraciət edib.

Bundan əvvəl isə “Çelsi” “Adidas” firması ilə 10 il müddətə 360 milyon avro luq müqavilə bağlamışdı.



BLATTER FİFA PREZİDENTİ VƏZİFƏSİNƏ NAMİZƏDLİYİNİ İRƏLİ SÜRƏCƏK

Beynəlxalq Futbol Assosiasiyaları Federasiyasının (FİFA) prezidenti Yozef Blatter gələn il FİFA-nın yeni rəhbəri vəzifəsinə seçkilərdə iştirak edəcəyini təsdiqləyib. Blatter bunu Mançesterdə Soccerex konfransında elan edib.

Blatter konfrans iştirakçılarının gördükləri videomüsahibədə deyib: “Mənim missiyam hələ başa çatmayıb”.

Blatterin sözlərinə görə, sentyabrın 25-26-da FİFA-nın İcraiyyə Komitəsinin iclasında o, öz namizədliyini rəsmən irəli sürəcəkdir. Əgər 79 yaşlı isveçrəli gələn il may ayında keçiriləcək seçkilərdə qalib gələrsə (UEFA-nın prezidenti Mişel Platini Blatterə rəqib olmaqdan imtina edəndən sonra Blatterin qələbə şansı çox böyükdür), o, artıq beşinci dəfə FİFA-ya rəhbərlik edəcəkdir. Blatter bu təşkilatın prezidenti vəzifəsinə ilk dəfə 1998-ci ildə seçilib.

Seçkilərdə Blatterin hələlik yeganə rəqibi FİFA-nın baş katibinin keçmiş müavini Jerom Şampandır.



“BAKİ-2015” TÜRKİYƏNİN İRİ TELEVİZİYA KANALI İLƏ İLK BEYNƏLXALQ SAZIŞ İMZALAYIB

Sentyabrın 1-də “Bakı-2015” Avropa Oyunlarının Əməliyyat Komitəsi Türkiyənin aparıcı idman kanalı “NTV Spor” ilə ilk beynəlxalq saziş bağlanması barədə məlumat verib



Saziş Avropa Oyunlarının açılış mərasimini Türkiyənin bütün ərazisində yayımlamağı nəzərdə tutur və azarkeşləri gələn il yayda, yarışların davam edəcəyi bütün 17 gün ərzində birbaşa translyasiyadan zövq almağa dəvət edir.

“NTV Spor” kanalı televiziya, internet və səyyar platformalar vasitəsilə gündə yeddi saat translyasiya təqdim edəcək ki, bunun böyük hissəsi canlı yayımlanacaq. Açılış və bağlanmış mərasimlərinə birbaşa reportajlar, eləcə də yarışların seçmə anları barədə videomateriallər translyasiya ediləcək.

“Bakı-2015” yarışlarının baş əməliyyat direktoru Saymon Kleq deyib: “Milyonlarla türkiyəli azarkeşə Avropa Oyunlarının açılışının birbaşa translyasiyasından zövq almaq imkanı verən televiziya ilə bağlı ilk beynəlxalq sazişin imzalandığını elan etməyimə çox şadam.

“NTV Spor” kanalı bizim radio verilişlərinin təşkilatçısı olan “International Sports Broadcasting” (Beynəlxalq İdman Yayımı) şirkəti ilə işləməklə bizə media platforması diapazonunda mümkün qədər çox azarkeşi irimiqyaslı televiziya vasitəsilə təmin etməyə imkan yaradır”.





“Bakı - 2015” Avropa Oyunlarının Əməliyyat Komitəsi sentyabrın 9-da Rumıniya, Macarıstan və Belçika ilə də beynəlxalq yayım müqaviləsi bağlayıb. Bağlanmış müqavilələrə görə “DigiSport” şirkəti Rumıniya və Macarıstanda, “Sport 10” şirkəti isə Belçikada Avropa Oyunlarını yayımlayacaqlar.



BOYKOT ÇAĞIRIŞINA MIŞEL PLATİNİNİN MÜNASİBƏTİ

UEFA prezidenti Mişel Platini DÇ-2018-in Rusiyada keçirilməsini bəzi siyasətçilərin boykot etmə çağırışına reaksiya verib



Apasport.az saytının məlumatına görə, Avropa ali futbol qurumunun rəhbəri Ukraynadakı siyasi vəziyyətin idmana mane olmamasını bildirib.

Platini 1980-ci ildə keçirilən Olimpiadanın boykotunu bir daha xatırladı: “Siyasətə görə ölkədə idman yarışını boykot etmək? Bu axmaqlıqdır. Belə olmamalıdır. Həmişə idman vasitəsi ilə böyük siyasi problemlərin həllinə nail olmaq olar. Siz Olimpiadanın boykotunu xatırlayırsınız? Bu nəyə verdi?”

Qeyd edək ki, daha əvvəl Almaniya Futbol İttifaqının prezidenti Volfqanq Nirsbaq da DÇ-2018-in boykot edilməsinə qarşı çıxmışdı.

BAKİ “AVRO - 2020”-NİN OYUNLARINA EV SAHİBLİYİ ETMƏK HÜQUQU QAZANDI

UEFA-nın İcraiyyə Komitəsinin sentyabrın 19-da İsveçrənin Cenevrə şəhərindəki “Espace Hippomene” Sərgi Mərkəzində keçirilən iclasında AVRO-2020-ni qəbul edəcək 13 ölkəni təmsil edən şəhərlər müəyyənləşib

AFFA-nın prezidenti Rövnəq Abdullayevin rəhbərlik etdiyi nümayəndə heyətinin də iştirak etdiyi tədbirin nəticələrinə əsasən turnir Bakı (Azərbaycan), Kopenhagen (Danimarka), Dublin (İrlandiya), Münhen (Almaniya), Budapeşt (Macarıstan), Roma (İtaliya), Amsterdam (Hollandiya), Buxarest (Rumıniya), Sankt-Peterburq (Rusiya), Qlazqo (Şotlandiya), Bilbao (İspaniya) və Brüssel (Belçika) şəhərlərində keçiriləcək. Namizədliyi verilən şəhərlərdən Minsk (Belarus), Skopye (Makedoniya), Solna (İsveç), Kardiif (Uels), Yerusəlim (İsrail) və Sofiya (Bolqarıstan) isə arzusuna qovuşmayıb.

Seçilmiş şəhərlərdən 4-ü – Bakı, Münhen, Roma, Sankt-Peterburq qrup oyunlarından sonra 1/4 finalı qəbul edəcək. Digər 8 şəhərdə isə pley-offun 1/8 final qarşılaşmaları keçiriləcək.

Qaydalara əsasən, bu şəhərlərdən 12-si, o cümlədən Bakı qitənin ən nüfuzlu futbol turnirinin 4 matçını qəbul edəcək: ev sahiblərinə AVRO-2020-nin qrup mərhələsinin üç, pley-offun bir (1/8 və ya 1/4 final) görüşünü təşkil etmək hüququ verilib.

Böyük Britaniyanın paytaxtı London isə yarımfinal qarşılaşmalarını və final matçını təşkil edəcək. Həlledici qarşılaşma “Uembli” stadionunda keçiriləcək.

AVRO-2020-nin final mərhələsində 24 komanda iştirak edəcək. Turnirin 60 illiyi ilə əlaqədar 13 ölkəni əhatə edəcək yarışda heç bir ölkə meydan sahibi kimi seçmə mərhələdən azad olmayacaq.



“BAKİ - 2015” FRANSANIN MİLLİ OLİMPİYA KOMİTƏSİ VƏ SENTEZ VOUS İDMAN TƏŞKİLATI İLƏ TƏRƏFDAŞLIĞA BAŞLAYIB

Sentez Vous İdman Təşkilatı hər il bütün Fransanı əhatə edən festival keçirir. İdman tədbirinin bayram kimi qeyd edilməsi insanları daha da fəal həyat tərzini sürməyə səsləyir. Fransa Milli Olimpiya Komitəsinin və ölkənin bütün idman federasiyalarının dəstəyi ilə festival məktəblərdə, universitetlərdə və müsəsisələrdə keçirilir.

Sentez Vous festivalının keçirilməsinin məqsədi idmanı sağlam həyat tərzinin bir hissəsi kimi təbliğ etmək və maarifləndirici seminarlar vasitəsilə daha çox sayda insanı müntəzəm fiziki fəaliyyətlərlə məşğul olmağa həvəsləndirməkdir.